



# MUSAVAT

Qurucusu: Rauf Arifoğlu Gündəlik qəzet 1-2 iyul 2017-ci il Şənbə № 137 (6751) Qiyməti 60 qəpik

Xəbər

Gürcüstanın dollar  
daşıyan dəstə  
tutulub -  
aralarında  
gömrük  
postunun  
rəisi də var

yazısı sah.7-də

## Gündəm

**Milli Məclisin sessiyası qalmaqlı  
çıxışlarla yekunlaşdı**



Təkliflər və qanun  
layihələrinin  
müzakirəsində mövqelər  
haçalandı; Qüdrət  
Həsənquliyev məmurların  
yaltaqlanmasına qadağa  
qoyulmasını təklif etdi

yazısı sah.11-də

**"Gallup"un dinlə bağlı sorğusuna  
Bakıdan ilginc reaksiyalar**

yazısı sah.7-də

**Bakıda jurnalistlərlə bağlı  
beynəlxalq konfrans keçirildi**

yazısı sah.4-də

**Tanınmış politoloqlardan  
"iqtidar Qərbi də, Rusiyarı da  
qane edir" açıqlamaları**

yazısı sah.9-də

**Trampın müsəlmanlarla  
bağlı 4 aylıq qadağası  
qüvvəyə mindi**

yazısı sah.7-də

**Bakının İsrailə arasını vurmaq  
istəyen yəhudü kimdir?**

yazısı sah.8-də

**İyulda ölkədə şiddetli istilər olacaq**

yazısı sah.14-də

**Diplomatın bacısı tələbənin  
3 ilədək həbsini tələb edir**

yazısı sah.12-də

**Atatürk Mərkəzi əməkdaşının  
Göycə haqda kitabı sərt etiraz  
doğurdu - qalmaqla**

yazısı sah.12-də

**Rus kəşfiyyatçlarının  
Azərbaycanda kütləvi həbsi-tarix**


yazısı sah.10-də

**Vaşinqtonda Azərbaycan  
müzakirələri-təfsilat**

yazısı sah.13-də

## ABUTALIBOV ÜÇÜN SON AKKORD - RƏSMİ QƏZET "... BİTDİ" YAZDI

İqtidarın əsas media orqanı kimi tanınan "Azərbaycan" qəzeti BŞİH-in fəaliyyətini sərt tənqid edən material dərc edib; Abutalibovun kreslosunun laxladığı bir zamanda meriyanın "yaralı yerinə" toxunulması təsadüfdürmü?



yazısı sah.5-də

**Azərbaycan xüsusi xidmətlərin kəsişən  
maraq dairəsində - kritik gəlİŞMƏ**

Ölkəmizi xarici "təsir agentləri"nin poliqonuna çevirmək  
istəyən güclərin əsas hədəfi; president seçimləri öncəsi Bakı  
seçim qarşısında qoyula biləmi?..

yazısı sah.9-də



**Etibar  
Məmmədovun  
böyük siyasetə  
dönüş  
müəmmasi**

yazısı sah.3-də



**İstintaqa  
çağırlanan  
deputatdan sərt  
açıqlamalar**

yazısı sah.2-də



**Gənc fəal  
Avropa  
Məhkəməsinin  
pul  
təzminatından  
İMTİNA edir**

yazısı sah.3-də



## Lapşin Qarabağa necə getdiyindən danışdı

**Blogger:** "Azərbaycan torpaqlarının işğal olunmasını həmin zaman öyrəndim"

**B**alarusda həbs edilərək Azərbaycana gətirilən blogger Aleksandr Lapşinin cinayət işi üzrə məhkəmə prosesi iyunun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində baş tutub. Hakim Əlövət Qasimovun sədriyi ilə keçirilən prosesdə dövlət ittihamı tətbiq etdi.

A.Lapşin ittihamla özünü təqsirli bilməyib. Sərbəst ifade vermesi təklif edilən Lapşin bundan imtina edərək sualları cavablaşdırmaq istədiyi bildirib.

Lapşin suallara cavabında Qarabağa turist kimi iki dəfə səfər etdiyini və xərcləri də özünün qarşılığını bildirib. O deyib ki, səfər etdiyi ərazilərin Azərbaycan Respublikasına aid olmasını internetdən öyrənib: "Azərbaycan torpaqlarının Ermənistən tərəfindən işğal olunmasını də həmin zaman öyrəndim. BMT-nin qətnamələrindən xəbərim olmayıb. Qarabağda olarkən adlarını xatırlamadığım hotellərdə qalmışam".

Lapşin Dağılıq Qarabağa səfəri zamanı onu tanımadığı, qara saçlı bir şəxsin müşayiət etdiyini qeyd edib.

Suallara cavabında Dağılıq Qarabağa səfərləri zamanı Ermənistən rehbər şəxslərindən heç biri ilə görüşmədiyini deyən Lapşine hakim xəbərdarlıq edib. Hakim Lapşinin suallara ironiya ilə cavab verdiyini deyib.

Lapşin Dağılıq Qarabağda olduğu müddət ərzində yazdığı yazıları elə oradan internet vasitəsi ilə öz bloqunda paylaşıdığını bildirib.

Dağılıq Qarabağ ərazisində çekdiyi videogörüntüləri "YouTube" kanalında yerləşdirməsi barədə suala da cavab verən Lapşin bunları söyleyib: "Həmin görüntüləri özüm də çəkmişəm. Mənim yanında olan şəxs də çəkib. Həmin görüntülərdə mən də düşmüşəm. Yazdırıbm yazları da turist kimi etdiyim səfər zamanı təessüratlarımdır. O da mənim texyeylümün məhsuludur".

Lapşin onu da qeyd edib ki, yazdığı yazıların təfərruatlarını tam olaraq xatırlamır. O söyleyib ki, bəzi yazılarında Dağılıq Qarabağda yaşayış əhalisinin acınacaqlı heyat şəraitindən ve sevgidən bəhs edib.

Məhkəmədə şahid qismində Aəzrbaycanın işğal olunmuş ərazilərindən olan məcburi köçkünlər Kənül Hüseynova, Rafael Əlixanov, Rasim Hacıyev, Mərhəmət Abdullazadə və Vəqif Hüseynov ifade verib.

Onlar Lapşinə qanun çərçivəsində cavab verilməsini istəyiblər.

Lapşin Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Məhkəmənin növbəti iclası iyulun 3-nə təyin edilib.

□ **Müsavat.com**

## Xəzərdə 2 nəfər batdı

• iyunun 30-da Xəzər dənizində 2 nəfər batıb. Fövqəladə Hallar Nazirliyindən modern.az-a verilen məlumatə görə, Böhran Vəziyyətlərinə idarəetmə Mərkəzinə, Bakı şəhəri, Suraxanı rayonunda dənizdə 2 nəfərin batması barədə məlumat daxil olub.

Dərhal Fövqəladə Hallar Nazirliyinin KGN və SXDX-nin dalıcı-xilasediciləri hadise yerine cəlb olunaraq axtarışlara başlayıblar.

### "Qaya Mətbuat Yayımları" MMC!

- İstənilən qəzet və jurnallar həm də sərfəli qiymətə:

- Öğər siz qəzet və jurnalların rahatlıqla evinizi və ya ofisiñizə çatdırılmasını;

- Mətbuatı alıqdan sonra abunə haqqını ödəmek və bu ödənişin formasını sərbəst seçmək hüququndan istifadə etmək;

- Tirajınızı lazımlı göldükde dəyişikliklər etmək;

Ən başlıcası ayda 26 dəfə nəşr olunan

"Yeni Müsavat" - 0.60 AZN

və bundan əlavə 2500 adda yerli

və xərici nəşrlər.

- Abunə yazılmaq üçün uzaq getmək lazımdır.

Telefonla zəng etməyiniz kifayətdir:

Bakı şəh. 564-63-45; 598-35-22

- Respublikanın digər böyük şəhərlərinə də abunə qəbul olunur.

# İstintaqa çağırılan deputatdan sərt açıqlamalar

**Elman Nəsirov:** "Siyasi şou yaradırlar ki..."

**D**eputat Elman Nəsirovun jurnalıst Əfqan Müxtarlınn işi ilə bağlı istintaqda ifade verəcəyi barədə xəbərlər yayılıb. Bakı Apelyasiya Məhkəməsi tərəfindən iyunun 29-da Ə.Muxtarlınn barəsində həbs-qətimkən tedbirinin dəyişdirilməsi və onun ev dustaqlığına buraxılması barədə şikayət baxılarən müdafiə tərəfinin vəsati esasında qərar çıxarılıb.

Prosesdən sonra mətbuatı açıqlama verən jurnalıstın vəkili Elçin Sadıqov bildirib ki, Əfqan Müxtarlınn həbsinin "iki ölkənin xüsusi xidmət orqanlarının əməliyyatı" olduğunu təsdiqləyən deputat Elman Nəsirov istintaqda dindiriləcək. Deputat "Yeni Müsavat" a açıqlamasında kifayət qədər sərt danişdi: "AzadlıqRadiosu fikirlərini bağışlılığından qədər təhriflərə yol verib. Bu barədə mən öz təkzibimi vermİŞEM".

Mətbuatda da buna aydınlıq getirmişəm. Bunnuları yeni bir fikrim yoxdur. Müxtarlınn konkret maddələr üzrə məsuliyyət daşıdığı faktı her kəsa bəlliidir. O hansı maddələrlə ittiham olunursa, mənim də mövqeyim həmin mövqə ilə üst-üstə düşür. Yəni yeni deyecəyim heç ne yoxdur. Sadəcə olaraq, onun vəkili də, onun arxasında dayanan qüvvələr də siyasi şou yaradırlar ki, bulanıq suda balıq tutulsalar. Hər zaman bu mövqeyi bildirirəm ki, Azərbaycanda heç kəs siyasi məhbus deyil. Bu, ölkəmizin demokratik inkişafından irəli gələn məsələdir. Demokratik inkişaf yoluñun şəhərə və bu istiqamətdə ciddi uğurlara imza atan Azərbaycanı mövqeyini siyasi dairələr ləkələmək isteyirler. Avropa Parlamentiñ özündə də təessüf ki, belə qüvvələr var. Onlar üçün əslində Əfqan Müxtarlı bir bəhanədir. Həmin qüvvələr əstar Əfqan Müxtarlı, istərsə də qeyri biri olsun, çalışırlar ki, ölkəmizə qarşı qarayaxma



kampaniyası aparsınlar. Biz bunun dəfələrlə şahidi olmuşuq. Bizzət siyasi mehbəs yoxdur və ola da bilmez. Ölkəmizdə konkret fealiyyətdən cinayət əməli olan şəxslər məsuliyyətə cəlb olunurlar. Hər hansı bir peşə fealiyyəti heç bir şəxsi törediyi cinayətdən azad edə bilmez. İster həkim, ister müəllim, ister jurnalıst, ister dövlət məməru olsun, hər kəsin fealiyyətində cinayət tərkibi varsa, o, qanun qarşısında cavabdeh olmalıdır. Mənim mövqeyim bundan ibarətdir. Təessüf ki, bizdə cinayət yoluñunu seçmiş mövqeyə insanlar bilərəkdi siyasi bayanatlarla cixış edirlər. Onsuz da onların tutduğu yol gec-tez hüquqi müstəvəde cavab vermələrini tələb edəcək. Onlar qəsədən belə siyasi bayanatlarla çıxış edirlər ki, gələcəkdə öz fealiyyətlərinə siyasi don geydirsinlər, gələcəkdə konkret emmələr, deyərli məsələlər. Biz bu taktikani çox güzəl bilirik. Cənab prezident hüquqi dövlət quruculuğunu çox uğurla həyata keçirir. Deyərdim ki, həttə bir çox dövlətlər bizzən öyrənlər. Artıq bütün istiqamətlərdə Azərbaycan öz inkişaf modelini ortaya qoyub, eyni zamanda hüquqi məsələlərin özündə də. Müəyyən xərici dairələr hər vəchla cəhd edirlər ki, Azərbaycanı nədəsə ittiham etsinlər, təki ölkəmizə qarşı qarayaxma kampaniyası təşkil edə bilərlər. Onların xisliyi bize bəllidir. Apardıqları anti-Azərbaycan fealiyyətinin heç bir təsiri olmayıcaq. O səbəbdən ki, ölkəmizdə xalq-hakimiyyət birliyi var. Xalq öz hakimiyyətini və prezidentini dəstəkləyir. Öləkə başçısı da xalq və dövlətin iradəsindən irəli gələn məsələləri həyata keçirir. Bu, içtimai-siyasi fealiyyətin kökündə dəyanan əsas faktordur. Bunu da müəyyən dairələr həzm edə bilərlər.

E.Nəsirov istintaqa gedib-getməyəcəyi ilə bağlı səalişmə konkret belə cavab verdi: "Deputat toxunulmazlığı haqqında qanun var. Həmin qanuna görə, deputat toxunulmazlıq qanuna görə bilsinlər ki, siyasi məhbəs durlar. Biz bu taktikani çox güzəl bilirik. Cənab prezident hüquqi dövlət quruculuğunu çox uğurla həyata keçirir. Deyərdim ki, həttə bir çox dövlətlər bizzən öyrənlər. Artıq bütün istiqamətlərdə Azərbaycan öz inkişaf modelini ortaya qoyub, eyni zamanda hüquqi məsələlərin özündə də. Müəyyən xərici dairələr hər vəchla cəhd edirlər ki, Azərbaycanı nədəsə ittiham etsinlər, təki ölkəmizə qarşı qarayaxma kampaniyası təşkil edə bilərlər. Onların xisliyi bize bəllidir. Apardıqları anti-Azərbaycan fealiyyətinin heç bir təsiri olmayıcaq. O səbəbdən ki, ölkəmizdə xalq-hakimiyyət birliyi var. Xalq öz hakimiyyətini və prezidentini dəstəkləyir. Öləkə başçısı da xalq və dövlətin iradəsindən irəli gələn məsələləri həyata keçirir. Bu, içtimai-siyasi fealiyyətin kökündə dəyanan əsas faktordur. Bunu da müəyyən dairələr həzm edə bilərlər".

□ **Cavanşir Abbaslı**



**Məhkəmə Telman İsmayılovun 2 mənzilinə həbs qoyma**

**M**oskva Arbitraj Məhkəməsi Telman İsmayılovun 2 yaşayış evinə və Moskva etrafındakı 3 torpaq sahəsinə həbs qoymaq barədə ittihamı redd edib.

Modern.az Rusiya KİV-nə istinadən xəber verir ki, bunun əvəzində Moskvanın Kutuzov prospektində yerləşən 5 və 6 otaqlı mənzillərə həbs qoymulub.

Iddia arızəsi ilə İsmayılovun keçmiş maliiyyə məsləhətçi Valeri Kubelun çıxış edib. O, Telman İsmayılovun 70 sot torpağına və 2 min kvadrat metrəndən artıq ərazisine həbs qoymulmasını isteyib.

Həbs qoylan 2 mənzilin işe İsmayılovun 2005-ci ilə Fransada anadan olmuş nəvəsinin adına olduğu aydınlaşdır. Telman İsmayılov 2016-ci ilin avqustunda müflis olduğunu elan etmişdi.

## Azərbaycan Türkiyəyə qaz ixracını 4% azaldıb

**2017**-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycan Türkiyəyə 2 mlrd. 173,7 mln. kubmet "Şahdəniz-1" yatağından hasil olunan qaz ixrac edib.

"APA-Economics" Türkiyənin Enerji Bazارının Tənzimlənməsi üzrə Şurasının təqdim etdiyi statistikaya istinadən xəber verir ki, qeyd edilən dövr ərzində Azərbaycanın Türkiyəyə ixrac etdiyi təbii qazın həcmi 2016-ci ilin müvafiq dövrünə nisbətən 3,8% azdır.

Cari ilin aprel ayında Azərbaycan Türkiyəyə 576,84 mln. kubmet qaz ixrac edib. Aprel ayında Türkiyənin ümumi qaz idxlərinin 13,57%-i Azərbaycanın payına düşür. Belə ki, aprelde Türkiyə 4 mlrd. 250,26 mln. kubmet (19,61% artım) qaz idxlər edib.

2016-ci ilde Azərbaycan Türkiyəyə 6 mlrd. 479,87 mln. kubmet qaz ixrac edib.

Azərbaycan qazının Türkiyəyə nəqli üçün uzunluğu 690 km olan Cənubi Qafqaz Qaz Boru Kəməri inşa olunub. "Şahdəniz" yatağının işlənməsi üzrə sahildən 1996-ci ilin iyunun 4-də Bakıda imzalanıb və oktyabr ayının 17-də Milli Məclis ttp://apa.az>tag/Milli-M%C9%99clis tərəfindən ratifikasi olunub. Layihənin sahmdarları birləşdir: BP (operator, 28,8%), "Petronas" (15,5%), SOCAR (16,7%), "LUKoil" (10%), NICO (10%), TPAO (19%).



**Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur**

**E**rmənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur

Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur

Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur

Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur

Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur

Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur

Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur

Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur

Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur

Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur

Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur

Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur

Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur

Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qurur

Ermənistən Azərbaycanla sərhəd boyu bunkerlər qur

Azerbaycan Milli İstiqlal Partisi yasının (AMİP) kurucusu və ilk sədri Etibar Məmmədov ölkədə gələn il keçiriləcək prezident seçkiləri ərəfəsi vəziyyəti qiyətləndirib. E.Məmmədov ölkə.az-a açıqlamasında deyib ki, hazırda ölkədə siyasi vəziyyət qaynar deyil.

Son vaxtlar Rusyanın Azərbaycana qarşı təzyiqlərinin artması məsələsinə də toxunan E.Məmmədov bunun ənənəvi hal olduğunu bildirib: "Rusiyadan Azərbaycana qarşı təzyiqlər hər zaman olub və bundan sonra da olacaq. Nə qədər ki, qonşuluqda Rusiya var və Azərbaycan onun maraq dairəsinə daxildir, ölkəmizə qarşı hər zaman bu cür təzyiqlər davam edəcək. Rusyanın "beşinci kolon"u isə hər zaman Azərbaycanda hərəkətdədir".

AMİP lideri qeyd edib ki, Azərbaycana qarşı təzyiqlər təkəcə Rusiyadan deyil, digər dövlətlərdən də olur: "Hənsi dövlətlərin Azərbaycanda maraqları varsa, həmin dövlətlər tərəfindən təzyiqlər olunur. Azərbaycanda "beşinci kolon"ların olmaması üçün daxildə monolitlik, güclü birlik olmalıdır. Azərbaycanın daxilindəki bütün qüvvələr bir-birini qəbul etməlidir. Bu olan təqdirdə heç bir "beşinci kolon" ölkədə çaxnaşma yarada bilməz. Əger daxildə siyasi sabitlik olsa, daxili gerginlik olmasa, heç bir xarici dövlət Azərbaycanda öz komandasını işe sala bilməz. Şəxslən mən hər zaman Azərbaycan daxilində birliyin tərəfdarı olmuşam".

E.Məmmədov Azərbaycanda siyasetə qayidib-qayıtmaması ilə bağlı suala isə belə cavablandırıb:

"İndi mənim siyasetə qayidib-qayıtmamağım barədə məsələni hər kəs müzakirə edə bilər. Ancaq mən bu barədə heç yerdə fikir bildirməmişəm. Siyasetə qayitmağımla bağlı suala isə cavab vermək istəmirməm".

2004-cü ilə qədər Azərbaycan müxalifətinin əsas simalarından sayılan AMİP lideri Etibar Məmmədovun zaman-zaman siyasetlə virdalaşlığı, daha çox biznes fəaliyyətinə önem verməsi ilə bağlı mətbuatda coxsayılı xəbərlər gedib. 2003-cü il prezident seçkilərindən sonra partiya sədrliyindən istefə verəndən, AMİP-in lideri olandan sonra artıq

onun siyasi fəaliyyətinin sona çatması barədə çox fikirlər səsləndi. Bu adın sanki siyasetdən birdəfəlik getdiyi təəssüratı da yaranmışdı.


İndi isə AMİP liderinin siyasetə qayidib-qayıtmayaçağı ilə bağlı suala konkret cavab verməmeyini onun siyasetə geri dönmək planının olması ilə kimi izah edənlər var.

dediyi kimi, ister aktiv siyasi fəaliyyətə qayıtması, isterse də ölkədə keçirilən parlament və ya prezident seçkilərində iştirakla bağlı məsələ şəxşən Etibar Məmmədovun öz qərarına bağlı olduğu üçün bu barədə yalnız özü hər hansı bir açıqlama verə bilər. Partiya ilə əlaqələrə gəldikdə isə Etibar Məmmədov AMİP-in

isə "Yeni Müsavat" a açıqlamasında Etibar Məmmədovun əslində heç zaman siyasetdən tamam getmədiyini bildirdi: "Etibar bəyin siyasetdən getməsi ilə bağlı fikirlərlə razı deyiləm. O, siyasetdən heç vaxt kənardə qala bilməyib. AMİP sədrliyindən getdikdən sonra illər ərzində ölkənin taleyi ilə bağlı və digər

# Etibar Məmmədovun böyük siyasetə dönüş müəmməsi

AMİP rəhbərliyindən liderləri  
haqda açıqlamalar



Etibar Məmmədov

Bəs Etibar Məmmədovun "siyasetə qayitmaq fikrim yoxdur" deməməsi onu səyidəməyə əsas verirmi ki, o, məqam yaranan kimi aktiv siyasetə dönəcək?

AMİP-in baş katibi, sədr əvəzi Arzuxan Əlizadə "Yeni Müsavat" a bildirdi ki, Etibar Məmmədov Azərbaycanın yenidən müstəqillik əldə etməsində müstəsna xidmətləri olmaqla yanaşı, ölkənin siyasi həyatına təsir etmək imkanlarına malik olmuş siyasetçidir. Buranqli şəxsiyyətləri siyasetdən kənar təsəvvür etmək mümkün olmadığı üçün vaxtaşırı olaraq cəmiyyətdə Etibar Məmmədovla bağlı, eləcə də tərəfdarlarının onun aktiv siyasi fəaliyyətə qayitması ilə bağlı fikirlər səsləndirməsi təbiidir: "Lakin özünü də

sədri postundan 2004-cü ilde istefa verdikdən sonra ardıcıl olaraq keçirilən qurultayların qərarlarına əsasən AMİP lideri elan olunub və bu gün də həmin yüksək statusla Beynəlxalq Demokrat İttifaqının (BDİ) sədr müavini olaraq sağ-mərkəz yönümlü partiyaların bu nüfuzlu Beynəlxalq təşkilatında partiyamızı təmsil edir. Bununla yanaşı, xüsusi olaraq qeyd edirəm ki, Etibar Məmmədov AMİP-in cari fəaliyyətinə müdaxilə etmir. Yalnız ehtiyac yarandığı dönlərdə partiya rəhbərliyi bu və ya digər məsələ ilə əlaqədar onunla məsləhət-ləşməyi və təcrübəsindən yaranınmağı vacib hesab edir".

Etibar Məmmədovun köməkçisi, AMİP Mərkəzi Şurasının üzvü Əli Orucov

□ Etibar SEYİDAĞA

# Gənc fəal Avropa Məhkəməsinin pul təzminatından imtina edir

Ramin Hacılı: "Dövlətimlə pul davası edəsi deyiləm..."

Avropa İnsan Haqları Məhkəməsi iyunun 29-da Azərbaycan hökumətini növbəti dəfə cəriməleyib. Beynəlxalq qurum Ramin Hacılı, Nərgiz Yaqublu (iki il əvvəl rəhmətə gedib) və Aqil Əliyevin şikayətləri üzrə qərarını elan edib. Bu barədə vəkil Əsbəbli Mustafayev öz facebook profilində məlumat yayıb.



Ramin Hacılı

Onun sözlerinə görə, Avropa Məhkəməsi qərарla onlarla münasibətdə Konvensiymanın 6.1. (ədalətli araşdırma hüququ) və 11-ci (sərbəst toplaşma azadlığı) maddələrinin pozuntusunu tənqidi. Kompensasiyaların məbləği belədir: 1. Nərgiz Yaqublu - mənəvi ziyanaya görə 6000 avro və maddi ziyanaya görə 473 avro; 2. Ramin Hacılı - mənəvi ziyanaya görə 6000 avro, maddi ziyanaya görə 400 avro; 3. Aqil Əliyev - 6000 avro və 588 avro. Hüquqi xidmətə görə isə cəmi 3000 avro.

Qeyd edək ki, son illərdə AİHM-in Azərbaycan üzrə çıxardığı qərarların icrasında ciddi problemlər yaranıb. Nəticədə kompensasiyaların faizi artır. Hökumət vəziyyətdən çıxış yolu kimi mebleğin bir hissəsinə barelərinde qərar çıxarılanların bank hesablarına köçürür. Bu məbləğ isə 2000 avrodan yuxarı deyil. İndi qədər 4 min avrodan yuxarı alan olmayıb. Son bir ayda isə köçürülmə tamam dəyərini tətbiq etdi. Bu isə yeni qərarların icrasının bu cür tale yaşayacağına işarə vurur.

Azərbaycan Avropa Hərəkatının prezidenti R.Hacılı "Yeni Müsavat" a açıqlamasında hökumətlə pul davası aparmaq fikrində olmadığını söylədi: "2013-cü ildə "Əsgər ölümürünə son!" aksiyasına qoşulmuşdum. Biz heç bir radiikal şüar və ya addim atmamışdıq. Sonradan bu aksiyaların siyasişməsinə çalışırdılar. Və həmin vaxt mən buna etiraz etdim. Çünkü əger məsələ əsgərlərimizin ölümüdürse, onu siyasi məqsədlər üçün istifadə etmək olmaz. Dinc keçən birinci aksiyanın yekununda məni polislər saxladı. Dəfələrlə polis tərəfindən saxlanmış biri kimi bu dəfə işin məhkəməyə getməsi məni çox üzdü. Düşünürəm ki, məhkəmənin barəmdə 400 manat cərimə qərarı haqsızlı idi. Çünkü aksiyanın dinc və asayışın tam qorunması üçün əlimdən gələni etmişdim. Və məhkəmə qərarından apelyasiya şikayəti verdim və heç nə dəyişmədi. Qərara gəldim ki, Avropa Məhkəməsinə müraciət edim. Nəhayət, müsbət qərar geldi. Mən bu puldan intima etməyi düşünürəm - təbii, əger mümkün dərsə. Çünkü əsas məsələ pul yox, bəraət almaq idi. Bir sözlə, dövlətimlə pul davası edəsi deyiləm. Sadəcə, dövlətimin adından istifadə edən hakimlər gərek öz məsuliyyətini anlasın. Biz Avropada verilən qərarların hamisini bir mərkəzdən idarə olunduğunu düşünürüksem, yanılıraq. Siyasi, iqtisadi və mədəni proseslər bir mərkəzdən strateji xətt üzrə gedə bilər. Lakin hüquqi qərarlar qanunlar əsasında və obyektiv verilir. İnanıram ki, bu qərarlar istiləşməkdə olan Azərbaycan-Avropa münasibətlərinə mənfi təsir göstərsin. Çünkü Azərbaycan dövləti də hüquqi qərarların verilməsində məkrli siyasetin olmadığını yaxşı bilir. Eyni zamanda Avropada da, Azərbaycanda da bəzi qüvvələr istiləşməkdə olan münasibətləri zədələmək istəyir. Hər iki tərəf diqqəti olmalı və iradə nümayiş etdirməlidir. Ölkəmizdə pul məsələləri, ümumiyyətlə problemlidir. Hökumət QHT-lərlə bağlı neğd hesablaşma məsələsində də problematik addımlar atdı. Düşünürəm ki, Maliyyə Nazirliyi büdcəni maksimum qorumaq üçün bu və buna bənzər addımlar atır. Lakin Avropa Məhkəməsinin qərarlarında gərek diqqəti olaq ki, dövlətimizin hüquqa və beynəlxalq normalara hörmətin nümayiş etdirək".

□ Cavanşir ABBASLİ

• yunun 30-da Beynəlxalq Mətbuat Mərkəzində Jurnalıstların Həmkarlar İttifaqı və Beynəlxalq Jurnalıstlər Federasiyasının təşkilatçılığı ilə "Azərbaycanda Jurnalıst Həmkarlar İttifaqlarının durumu və gələcək inkişaf meyilleri" mövzusunda konfrans keçirilib. Konfransda Beynəlxalq Jurnalıstlər Federasiyasının Layihələr Departamentinin rəhbəri Adrein Colin, Avropa Jurnalıstlər Federasiyasından Mehmet Köksal, ölkənin media kaptanları, jurnalıst təşkilatlarının temsilçiləri iştirak edib.

Mətbuat Şurasının sədri, Milli Məclisin deputati Əflatun Amaşov jurnalıst həmkarlar təşkilatlarının fəaliyyətindən danışib.

Onun sözlərinə görə, 2015-2016-ci illərdə ayrı-ayrı sahələr üzrə 150-dən çox sənəd hazırlanıb. Jurnalıstika sahəsində də sənədlər hazırlanmaqdadır. "Əmək və peşə standartları üçün lazımi işlər görülür. Jurnalıstlər üçün mənzillərin paylanması zamanı aydın göründü ki, iş təcrübəsi mühüm rol oynayır. KİVDF-nin həyata keçirdiyi layihələr, qaldırıldığı məsələlər problemlərin həlli nədir göstərdi".

**BJF-nin Layihələr departamentinin rəhbəri Adrian Collin** çıkışında qeyd edib ki, jurnalıstların iş yerlərində hüquqlarını daha yaxşı müdafiə etməsinə çalışırlar: "Vaxtılı Cənubi Qafqazda jurnalıstların hüquqları pozulurdu. Bura-yə təzyiqlər, işe götürürənlər tərəfindən müqavilələrin bağlanmaması, pensiyaların aşağı olması daxil id. Təessüf ki, bəzi hallarda bu mənzərə qalıb. Hesab edirəm ki, problemlərin həlli üçün siyasi iradə olmalıdır. Azərbaycanda bu istiqamətdə qanunvericilik standartlara uyğundur, amma dövlət qurumları buna tam əməl etmirlər. Jurnalıstlər öz hüquqlarını müdafiə etməkdən sonra işdən çıxırlar. Onlar bilmirlər ki, Həmkarlar İttifaqı onların hüquqlarını müdafiə edə bilər. Ona görə də təşkilat ciddi şəkildə işləməlidir. İş yerlərində əmək qanunvericiliyinə əməl edilməsinə ciddi nəzarət olmalıdır".

**KİVDF-nin icraçı direktoru Vüqar Səfərli** qeyd edib ki, mənzillərlə bağlı namizədliyi irəli sürülən bəzi jurnalıstların sənədlərində saxtakarlıqlar aşkarlanıb: "Bizim təşkilat 2009-cu ildən fəaliyyət göstərir. Bir o dövrə redaksiyalardan mühəsibatlıq sənədlərini tələb edirdik. O redaksiyaların 90 faizində mühəsibatlıq sənədləri yox idi. Həmin vaxt redaksiyaların çoxunda əmək müqavilələri olmayıb, əmək haqları paket halında verilib. Bu gün də redaksiyaların 10 faizində əmək müqavilələri ilə bağlı vəziyyət yene belədir, əmək müqavilələri yoxdur. Redaksiyalar bir sira hallarda jur-



## Bakıda jurnalıstlər bağlı beynəlxalq konfrans

Tədbirdə jurnalıstların əmək müqavilələri və hüquqlarının qorunması, redaksiyalarda həmkarlar təşkilatlarının yaradılması müzakirə edilib

nalistlərin əmək haqlarını aşağı göstərirler. Onlar 22 faiz sosial ödənişlərlə bağlı bu addımı atırlar. Əmək müqaviləsi bildiriş sistemi artıq tətbiq olunur, əmək müqavilələri ile bağlı məlumat avtomatik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində yerləşdirilmişdir. Bunu jurnalıstlər bilməlidir. Yeni binada mənzillərlə bağlı namizədliyi irəli sürülən jurnalıstların əmək stajı ile bağlı Əmək və Əhalinin Sosial Mü-

lədə məsuliyyəti olmalıdır, hüquqlarını tələb etməlidirlər".

"Mətbuat sahiblərinin media kapitanlarının əksəriyyəti jurnalıstdır. Burda bir qədər ziddiyət ortaya çıxır, sanki jurnalıstların hüquqları qorunur, amma media sahiblərinin üzərinə daha çox məsuliyyətlər qoyulur. Azərbaycanda yazılı mətbuat sahibləri olaraq nə qədər çalışsaq da, böyük pula çıxış əldə edə bilmədik". Bu sözləri "Yeni Müsavat" qəzeti-



**Rauf Arifoğlu:** "Media sahibi olaraq pul qazana bilmirik, amma çox fədakarlıq edirik"

laşdırmaq lazımdır. Hansı ki, qeyd etdiyim kimi, bu məsələ çox çətindir. Men 28 ilimi "Yeni Müsavat"da keçirmişəm, 29 ilidir ki, mətbuatdayam. Elə bir əmək veririk ki, o əməyin qarşılığı Qərb ölkəleri, hətta Türkiyə ilə müqayisədə bizi fərqli duruma, fərqli maddi nəticələrə getirir.

Bu gün açıq etiraf etmək lazımdır ki, Azərbaycanda yazılı mətbuat ölkə prezidenti və onun yaratdığı fondun KİVDF-nin dəstəyi sayesində mövcudluğunu davam etdirməkdədir. Qeyd edim ki, mətbuatla ayrılan destek olmasa, "Yeni Müsavat"ın fəaliyyətini davam etdirmək mümkün olmazdı, çünkü çox böyük zərərle işləyirik. Bunun üçün de prosesi kökündən həll etmək lazımdır. "Reklam haqqında" qanunun liberallaşmasına, reklamverenin stimullaşdırılmasına, bazara uyğun olmasına na çalışmaq lazımdır. Həmkarlar ittifaqları lazımdır, mühümdür. Lakin hazırda bizim media qrupundakı jurnalıstların en böyük müttəfiqi, sahibkar olaraq, mən özüməm..."



**Vüqar Səfərli:** "Mənzillərlə bağlı namizədliyi irəli sürülən bəzi jurnalıstların sənədlərində saxtakarlıqlar aşkarlanıb"

dafisi Nazirliyinə sorğular göndərilib. 2006-ci ildən əmək fəaliyyəti ilə bağlı bütün məlumatlar qeydə alınıb, elektron qaydada saxlanılır, sosial kartlar mövcuddur. Şübə doğuran jurnalıstların əmək stajı ilə bağlı sorğulara cavablardan məlum olub ki, bir çox halda əmək kitabçasına iş stajı barədə möhür vurulub, ancaq bu, saxtadır. Bu, əslində cinayətdir. Beləliklə əmək stajı da hesablanır və gələcəkdə həmin şəxslər pensiya çıxanda onlara iş stajı yazılmır. Təkcə rəhdaksiyalar bir sira hallarda jur-

ının baş redaktoru bildirib. **Media kapitanı yazılı mətbuatın problemlərindən söz açıb:** "Azərbaycanda auditoriya kiçikdir, reklam bazarı çox kasibdir. Biz media sahibi olaraq pul qazana bilmirik, amma çox böyük fədakarlıq edirik. Media sahibləri həm yazılı, həm də elektron vasitələrində olduqca məhdud vasitələrlə işləmək məcburiyyətindədir. Pul o qədər azdır ki, biz əməkdaşlarla ürəyimiz istədiyi qədər məşə verə bilmirik. Öncə reklam bazarını, gəlinləri, vəsaitləri dünya standartlarına uyğun-

ilk növbədə redaksiyaların özündə ilkin həmkarlar təşkilatları yaradılmalıdır: "Çünkü redaksiyalarda olan həmkarlar təşkilatları o jurnalıstların problemlərini daha yaxşı bilir, gündəlik redaksiya rəhbərliyi ilə danışqlar apara bilər. Jurnalıstların əmək hüquqlarının qorunması son nəticədə peşəkar jurnalıstikanın inkişafına səbəb olur. Bu gün ölkədə jurnalıstların 87 faizinin əmək müqaviləsi var. Ancaq məsələ ondadır ki, bəzi hallarda rəsmiləşdirilən əmək haqqı ilə mövcud əmək haqqı arasında fərq var. Jurnalıstlər bilməlidirlər ki, əmək haqlarının aşağı gösterilməsi gələcəkdə pensiya təminatına mənfi təsir göstərəcək".

**Avropa Jurnalıstlər Federasiyasının təmsilçisi Mehmet**

Köksal çıkışında qeyd edib ki, Azərbaycan jurnalıstlarının üzləşdikləri problemlər Qərb ölkələrində də var: "Maaşa bağlı problem yaşayan jurnalıstlər Belçikada da var. Həm Belçikada, həm də Fransada jurnalıstların əmək hüquqları ilə bağlı tələbləri eynidir, sadəcə, onlar fərqli şəraitlərdə çalışırlar. Ötən ay Avropa səviyyəsində bir araşdırma yayıldı. Qişaca olaraq bildirim ki, araşdırmadada jurnalıstlər bu sual verildi: "İşlə bağlı vəziyyətiniz nəcədir?" 43 ölkədə çalışan jurnalıstlər arasında aparılan araşdırmadada 82 faiz jurnalıst çox iş yükü olduğunu, 6 faizi təzəyi, 76 faizi stess altında işlədiyini bildirib. Bununla da Avropa ölkələrində 83 faiz jurnalıst öz işini tərk etmə ehtimalı var. Onların əksəriyyəti az maaş almasından şikayətlər. Bu baxımdan, yeni sistem yaratmaq lazımdır".

**M.Köksal işsiz jurnalıstlərin sayının dəfələrlə artdığını deyib:** "İşdən qovulan jurnalıstların sayının çox olması, onların yenidən iş tapmaq problemini həll etmək məqsədilə "jurno.com" saytı yaradılıb. Burada sayt işsiz jurnalıstlərə yazdıqları xəbərə, çəkidləri şəkillərə uyğun olaraq əmək haqqı verir".

Həmçinin tədbirdə Azərbaycan Həmkarlar Konfederasiyası, əməyin hüquq müfəttişi Sevil Zeynalova, hüquqşunas Könül Ələkbərova, Orta Asiya və Güney Qafqaz Söz Azadlıq Şəbəkəsinin sədri Azər Həsət, Demokratik Jurnalıstlər Liqasının sədri Yadiqar Məmmədli, BDU-nun jurnalıstika fakültəsinin profesoru Cahangir Məmmədli çıxış edərək konfransın mövzusunu ilə bağlı fikirlərini bölüşübələr.

□ Xalidə GƏRAY  
Fotoşəkillər müəllifindir

**Son** günler mediada Bakı Şəhər İcra Həkimiyətinin (BŞİH) başçısı Hacıbala Abutalibovun tezliklə vezifəsini itirəcəyi ile bağlı xəbərlər intensivləşib. Xüsusilə preşident İlham Əliyevin Dövlət Reklam Agentliyinin yaradılması ilə bağlı sərəncamı ilə Bakı məriyası milyonların dövr etdiyi reklam bazarına nezareti itirib ki, bu da Abutalibov üçün yolun sonu kimi qiymətləndirilir. Çünkü Abutalibov reklam biznesini itirənədək də bir çox ciddi gəlir qaynaqlarından, faktiki, məhrum edilmişdi. Bu kimi qərarlar isə BŞİH rəhbərinin həkimiyətdə etimad limitini itirməsi ilə izah edilir.

blokludur. Hər biri de binanı fərqli şəkildə boyayıb. Beləliklə, arxitektur tələblərin pozulması nəticəsində şəhərin görünüşü korlanır.

Tikintinin vüsət almasından sonra yaranan problemlər isə bununla bitmirdi. Beləki, tikinti üçün torpaq sahələri ayrılrak mühəndis-axtarış

bəli binalar, heç bir köşk bele Abutalibovun imzası olmadan tikilə bilməz.

Ölkə mətbuatında həle Bakıda "tikinti bumu" vaxtı belə xəberlər vardi ki, 10-16 mərtəbəli bina üçün ən azı 500 min manat rüşvət vermək tələb olunub. Təxminən iki ay əvvəl "Ovçular evi" kimi


# Abutalibov üçün son akkord - rəsmi qəzet "...bitdi" yazdı

İqtidaların əsas media orqanı kimi tanınan "Azərbaycan" qəzeti BŞİH-in fəaliyyətini sərt tənqid edən material dərc edib; Abutalibovun kreslosunun laxlaşlığı bir zamanda meriyanın "yaralı yerinə" toxunulması təsadüfürmü?

Azərbaycan həkimiyətinin əsas media orqanı kimi tanınan "Azərbaycan" qəzeti belə bir ərəfədə BŞİH-in fəaliyyətini tənqid edən material dərc edib. Məqalədə Bakıdakı tikinti özbaşınlığı tənqid edilir və aydınlaşdır ki, əsas tənqid hədəfi məhz bu xaosa səbəkar olan Hacıbala Abutalibovdur.

Məqalənin başlığı da diqqət çəkəndir: "Bakıda xaotik tikinti dövrü başa çatdı". Yəzidə ayrı-ayrı tikinti şirkətləri tənqid edilir, paytaxtda tikinti sahəsində biabırçı mənzərənin olduğu bildirilir: "Məktəblərin, uşaq bağçalarının, xəstəxanaların ərazisində yaşayış binalarının inşası ilə bağlı kifayət qədər fakt göstərmək olar. Bəzən isə binalar yaşayış məhəllələrində məsafə gözlənilmədən tikilib. Tebii ki, bu da həmin məhəllədə darisqallığa səbəb olmaqla orada yaşayan sakinlərin rəhatlığını pozub. Həm də hər dəfə bu binalar tikiləndə məhəllədə olan ağaclar kəsilib, uşaqların əyləncəsi üçün nəzərdə tutulan ərazilər leğv edilib".

Yəzidə qeyd olunub ki, tikinti şirkətləri yaşayış binalarını daha çox birmərtəbəli yaşayış evlərinin yerində inşa ediblər: "Bu zaman da şəhərsalma prinsipləri kobud şəkilde pozulub. Məsələn, birmərtəbəli evlərdən ibarət hansısa böyük ərazidə bir nəçə şirkət tərefində binalar inşa olunub. Bu zaman kim hərada gəldi sakinlərlə anlaşılır və bir neçə evi satın alıb. Beləliklə, ərazidə ara məsafələrinə riayət edilmədən xaotik şəkilde binalar tikilib. Bu binalar həm bir-birinə son dərə-



cə yaxın inşa edilib, həm də işlərinin lazımi səviyyədə yersiz şəkildə aralı. Həmin aralı binaların arasında qalan birmərtəbəli evlər isə artıq heç kimə lazım deyil.

Çünki onları söküb yerində çoxmərtəbəli binalar inşa etmək mümkün deyil. Beləliklə, bir-biri ilə yanaşı olan çoxmərtəbəli binalar və birmərtəbəli evlər indi Bakının görkəm xələl gətirən ciddi problemlərdən biri kimi qalmaqdadır. Bu, həm də ekoloji və sanitər problemlərin yaranmasına səbəb olan amillərindəndir".

"Azərbaycan" qəzeti yazıcı ki, digər bir problem tikinti şirkətlərinin həyata keçirdiyi layihələrin bir-birindən fərqli olması nəticəsində yaranan açınacaqlı mənzərdədir: "Belə ki, eyni ərazidə bir şirkət 16 mərtəbəli bina, digəri isə onun yanında 12 mərtəbəli bina tikib. Digər şirkət isə iki 10 mərtəbəli bina inşa edib. Bu binalardan biri 3 bloklu, biri 1 bloklu, digərləri 6

işlərinin lazımi səviyyədə aparılmaması, tikinti işlərinin mövcud kommunikasiya xələrinin təhlükəsizlik zolaqlarında həyata keçirilməsi, layihələndirmə sənədlərinin düzgün hazırlanmaması, tikintidə keyfiyyətsiz, standartlara cavab verməyən materiallardan istifadə olunması, tikinti norma və qaydalarının kobud pozulması son dövrlər bu sahədə ortaya çıxan problemlər kimi diqqəti çəkib.

Bir sıra hallarda isə tikinti şirkətləri tərefində müəyyən olunmuş tələblərə və təhlükəsizlik qaydalarına əməl olunmaması bu tikintilərdə qəza halları, yanğınlar və orada çalışan insanların həyatlarını itirmələrinə gətirib çıxaran bədbəxt hadisələrlə nəticələnib".

Aydındır ki, bütün bu xəsusun səbəbkarı paytaxtda binaların tikintisine icazə veren Bakı Şəhər İcra Həkimiyəti və onun rəhbəridir. Həc kimə sərr deyil ki, nəinki çoxmərtə-

tanınan ərazidə ağacların qırılması və çoxmərtəbəli binaların tikintisi ilə bağlı qalmaqla yada salmaq kifayətdir. Məlum olmuşdu ki, şirkət "Ovçular evi"nin ərazisində tikintinin icazəsini BŞİH-dən alıb. Ərazidə aparılan tikinti zamanı yol verilmiş qanunsuzluqlar və ağacların kəsilməsinə ölkə prezidenti İlham Əliyev sərt reaksiya göstərdi, tikinti işləri dərhal dayandırıldı.

"Azərbaycan" qəzətinin Abutalibovun kreslosunun laxlaşlığı bir zamanda meriyanın "yaralı yerinə" toxunması təsadüfə bənzəmir. Eyni tənqidin materiallər və Ziya Məmmədovun rəhbərlik etdiyi Nəqliyyat Nazirliyi ilə də bağlı da dərc edildirdi. Sonada Z.Məmmədov işsiz qaldı.

"Azərbaycan"ın "Bakıda xaotik tikinti dövrü başa çatdı" başlıqlı məqaləsi "Abutalibovun Bakıdakı hökmranlığı bitir" rəyini yaradı... Qalır birçə sərəncam..."

□ "YM"

## Təkamülün qızıl şərti və Bağdadi dərsi

Zahid SƏFƏROĞLU

zsafaroglu@gmail.com



• ŞİD terror qruplaşmasının lideri Əbu Bekr əl-Bağdadi-nin öldüyü təsdiqlənib. Eyni gündə İraqın ikinci böyük şəhəri Mosulun terrorçularından azad edildiyi xəbəri yayılıb. İŞİD-in son aylarını, bəlkə də son həftələrini yaşıdıyi deyilir. Yəqin ki, öz qəddar və əvəzsiz başçularını, daha doğrusu, baş kəsənlərini itirdikdən sonra təşkilatın köküşü süretlənəcək.

Hər halda, bu qəbilden hörgütlərin uzunömürlülüyü onların liderlərinin bioloji ömrünün uzunluğuna xeyli dərəcədə bağlı olur. Bağdadın fiziki məhvindən sonra Mosulun azad edilməsinin süretlənməsi də özlüyündə təsadüfə bənzəmir.

Demək, İŞİD-in hansısa birləşdirici ideya və ya dini ideologiya əsasında təşəkkül tapıldığı haqda iddialar reallıqdan uzaqdır. Bu terror təşkilatı müstəsnə olaraq, konkret dairelərin konkret siyasi və maliyyə maraqları üzərində quşulmuşdu və Bağdadi də həmin dairələrin yetişdirdiyi ən parlaq sima idi. Əks halda, onu əvəzləyən ikinci bir parlaq fiqur ortaya çıxardı.

Amma yoxdur. İŞİD-in qıruba doğru getdiyi bir vaxtda gözənlənir də. Bu da o anlama gəlir ki, İŞİD-in sıradan çıxmışından sonra onun yerde qalan üzvlərinin gizli fəaliyyətə keçəcəyi ilə bağlı versiya bir elə inandırıcı deyil. Zira, bu təşkilat yalnız Bağdadi ilə birgə və ən əsası, konkret coğrafi ərazidə özünü təsdiqləmiş güclə simvolu olaraq cəlbedici idi. Bağdadi yoxdursa, "xilafət" yoxdursa, konkret ərazi yoxdursa, İŞİD də yoxdur, olmayacaq.

Beləcə, dünyanın ən qəddar, "əl-Qaida"ya "rəhmət oxudan" terror təşkilatlarından biri 3 illik mövcudluqdan sonra tarixə gömülümkədədir. İŞİD gedir, fəqət, dünyanın bir daha belə bir bəla ilə üzləşməməsi üçün nə etməli olması haqda sual açıq qalır - bütün aktuallığı ilə. Zira, nə qədər ki, İŞİD-in yaranma səbəbləri ciddiye alınmayıb, heç kim qarant verə bilməz ki, növbəti və daha qəddar İŞİD-lər yaranmayıacaq - başqa ad altında olsa belə.

İŞİD isə kiçik ata və oğul Buş dönenlərində ABŞ-in yanlış İraq siyasetinin acı məhsulu kimi peyda olmuşdu. Artıq gün kimi aydınlaşdır ki, ABŞ İraqın nüvə silahını bəhanə edib, "Tomoqavk" raketləri üzərində İraqa demokratiya getirə bilmədi. Səddam Hüseynin diktatura rejimi devrildi, lakin yerinə İraq xalqını xoşbəxtliyə qovuşdurdu daha ədalətli, demokratik idarəcilik və cəmiyyət qurulmadı. Əksinə, İraq ərab xalqının iztirabları artı - İŞİD timsali qorxunc bir təşkilat meydana çıxaraq, ıraqlıların həyatını bir az da cəhənnəmə, ölkəni isə xarabalığa döndərdi, dünyani xofda saxladı.

İndi nə fərqi ki, günahsız insanlar, uşaqlar diktatura rejimi altında həyatlarını itirir, yoxsa terrorçunun əlinənən ölürlər? Hər ikisinin sonu ölüm, faciə deyilmə? Odur ki, ABŞ başda olmaqla Qerbin ağıllı başları, strateqləri, elecə də qonşu Rusiya gerçəkdən "ince məsələ" olan Şərqə yönəlik siyasetlərində yüz ölçüb bir biçməlidir. Yoxsa getdikcə Şərqdə daha dərin bir bataqlıq batacaqlar və oradan çıxmək mümkünəz olacaq. Bunun acı neticəsini, altını da öz toplumlari ilə birgə çəkəcəklər. Necə ki, çəkirlər. Eyni zamanda dünya buna daha böyük bədəl ödəməli olacaq...

\*\*\*\*

Bağdadi getdi, bağdadıllar, İraq xalqı qalır. Bir ölkədə, məmələkətdə, bölgədə hər cür dini, milli ifratçılığın, ekstremitizmin qarşısını almağın tək yolu isə orada ən əvvəl sosial ədalət prinsiplərini, təməl insan haqlarını bərpə eləməkdir. Ancaq bunu xaricdən - zorla qəbul etdirməklə yox, toplunun öz istəyi və İŞTİRAKİ ilə (!) həyata keçirmək əsas şərtidir. "İnce məsələ" olan Şərq üçün isə ikiqat şərtidir. İŞİD-in özündən sonra qoyduğu əsas dərs budur.

Hər hansı xalqın əvəzinə demokratiya, demokratik idarəcilik, idarə olunan demokratiya qurmaq mümkün deyil. Xalqın əvəzinə demokratiya qurmağa cəhdər yen-yen-i bağıdadılların peyda olmasına aparacaq. Qısaltı, əger daha yaxşısını qura bilməyəcəksənə, onda köhnəyə toxunma, köhnə sistemi sökme. İnkışafın, təkamülün qızıl qaydası bu.



## Piyadaların qanına susayan canavarlar

Xəlid KAZIMLI

**E**vvelər də yazımişq, bir daha tekrar edək, bu ölkənin üç böyük problemi var, ikisini bilirsınız, Qarağag münasibəsi və güzəran məsələsidir, üçüncüsi isə yol qəzalarıdır.

Bu problem digərlərini, məsələn, insan haqlarına riayəti və demokratianın bərqərarını, səhiyyə və təhsil sferasında problemləri çoxdan üstləyib.

Hər gün yollardan ölüm xəbərləri gəlir. Təkcə Ramazan bayramı münasibətlə verilmiş tətil günlərində 15 adam yol qəzasının qurbanı olub. Elə bayram bitsə də, qəza xəbərləri səngimir. Hər gün piyadalar vurulur, avtomobilər düz və hamar, həm də 3-4 zolaqlı yollarda ölümlü qəzalar törədir-lər.

Axırıncı qəza xəbərləri isə gənc qızların yollarda vurulmasına dairdir. Heç demə, yolu keçərkən qızların qulaqlarında qulaqcıq olub, musiqi dinleyirmişlər.

Bu və digər xırda detallar piyadaların vurulmasına haqq qazandırı bilməz. Vurulan piyadalarda müəyyən, yüngülvari şəxsi məsuliyyətsizlik ola bilər, amma onların yüksək sürətlə gələn avtomobil tərefindən vurulması birbaşa cina-yət hadisəsidir.

Qaydalar, qanunlar var, yaşayış məntəqəsinin içində avtomobilərin sürət həddi müəyyənləşdirilib, o aşila bilməz. Magistral yollarda sürət həddini aşmaqla şəhərin içində, piyada keçidləri olan yerlərdə, xüsusilə də orta və ali məktəblərin önündən keçən yollarda sürət həddini aşmaq eyni deyil. İkincidə hər saniyə yola insan çıxa bilər.

Təcrübə göstərir ki, icazə verilmiş sürət həddində idarə edilən avtomobilər piyada kecidində və qeyri yerlərdə yolu keçməyə çalışan piyadaları vurmurlar, sürücü bütün hallarda avtomobilini saxlaya bilir. Yüksək sürətlə şüttümə halında isə onda doqquz halda ağır yol qəzası baş verir.

Bakıda sürücülerin piyadalaraya yol verməməsi ənənəsi köhnədən qalıb. Son illərdə bu xüsusda vəziyyət yaxşılaşğa doğru bir qədər dəyişsə də (artıq sürücülerin yarısı anlayır ki, piyada kecidin üstündədir), demək, yol onundur, ona yol verməmək qayda pozuntusudur), bir çoxları piyada yol verən sürücüləri arxadan sıqnalı narahat edir, ya da maşını vaxtında saxlaya bilməyib onlara çırırlar. Axır aylarda əksər yol qəzaları piyada kecidinin önündə baş verir. İntizamlı sürücü piyadaya yol verərkən arxadan vurulur. Demək olar ki, şəhərin əksər piyada kecidlərinin önündə vaxtaşırı əzilmiş maşınlarının çiliklənmış şüşələrinin qırqlarını görmək mümkündür.

Bir çox mədəni ölkələrdə bu problemi müxtəlif inzibati cəzalarla çoxdan həll ediblər. Qaydalara riayət etməyənlər ciddi maliyyə sanksiyalarına məruz qalır.

Məsələn, ötən həftə qonaq olduğumuz Astana şəhərində (Qazaxıstanın paytaxtı) fikir verdik ki, bir çox prospektlərdə quraşdırılmış işçiforlarda yaşıł işığın yanması sərf piyadanın istəyindən asılıdır. O, işçifor direyinə yaxınlaşır, direye bərkidilmiş cihazdakı düyməni basır, təxminən 10 saniyədən sonra yaşıł işığ yanır və piyadalar yoluñ o üz-bu üzüne keçirlər.

Bundan başqa, bir çox işçiforlarda gözdən elillər üçün xüsusi funksiya nezərdə tutulub. Görme qabiliyyəti olmayan piyadalar işçifordan gələn səs sıqnalı ilə yaşıł və ya qırmızı işığın yandığını bilir, ya dayanır, ya da hərəkətini davam etdirirlər.

Ən ümdəsi, böyük meqapolislərdə piyada kecidi üstündə piyadaların vurulması hələ çox azdır. Yalnız ona görə ki, bu məsələ tənzimlənib, həm piyadalar, həm də sürücülər yol qaydalarını bilirlər, həm də intizamlıdırlar.

Yarım litr spirtli içki içib sükan arxasına oturan sürücü-dən nə mesuliyyət, nə de intizam tələb etmək mümkün deyil. Bu absurddur. Adam qatıldır, canavardır və biz bu canavardan vegetarian olmayı umurq.

Bələ adamlar ağır qəzalar tövətdikdə cəmiyyətdən təcrid edilməlidir - uzun müddətə olmasa da. Ən vacibi odur ki, onlar sürücülük hüququndan məhrum edilsinlər.

Ölümü yol qəzalarının statistikasını azaltmaq üçün müvafiq qanunvericilikdə dəyişikliklər etmek, cəzaları daha da sərtləşdirmək çıxış yolu deyil. Çıxış yolu odur ki, əldə olan qanunların müddəələri düzgün, principiallıq tətbiq eolun-sun. Əger eyni qanun yetim-yesir üçün bir cür, imkanlı, vəzifəli adamlar üçün başqa cür tətbiq olunacaqsa, yol qəzəsində ölenlərin statistikası azalmayacaq.

Hər kəsə bəlli dir ki, bu cür ağır qəzaları əsasən kiməsə axayın olan və qayda-qanun tanımayan harin adamlar tövədir.

**U**zun müddətdir ki, ölkənin bir çox ic-timai şöxsləri tərefindən Azərbaycanda rus dilinin işlədi-lesi ilə bağlı müxtəlif fikirler səsləndirilir. Bəziləri hesab edirlər ki, rus dili ikinci dövlət dilimiz olmalıdır. Tanımmış iqtisadi professor, Elçibəy iqtidərinin maliyyə naziri Saleh Məmmədov da rus dilinin ikinci dövlət dili olması ilə bağlı çıxış edib. Bu müzakirələrə jurnalist Qulu Məhərrəmli və başqları qoşulublar.

S. Məmmədov yazıb ki, hələ 25-26 il əvvəl bu təşəbübüslə çıxış edib: "Hələ 25 il qabaq irəli sürdüyüm və teklif etdiyim mühüm tezislərdən biri və ən başlıcası türk (Azərbaycan lehçəsi), ingilis və rus dillerinin rəsmi dövlət və ya ünsiyyət dili elan olunması idi. Bu gün də gec deyil, bu ideyanı həyata keçirmek olar. Hər bir məmər üç dili üçün də bilməlidir, bütün vətəndaşları öz dilində qəbul etməyi və rəsmi cavab verməyi bacarmalıdır", - deyə o bildirib. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, 1991-1995-ci illərdə mətbuat və informasiya naziri olmuş Sabir Rüstəmxanlı isə bu fikirlərə qarşı çıxan yazı yazıb.

**Azərbaycanın Rusiyada-ki keçmiş səfəri Hikmət Hacı-zade** hesab edir ki, rus dili dövlət dili kimi bize lazımdır deyil: "Lakin Rusiyadan gələn Avropa və dünya mədə-niyyəti bizim üçün lazımlıdır. Bax, mənim dediyim də elə budur. Rus dili vasitəsilə dünyadan məlumat alırıq. Bunu da ləğv edərsək, qarənlıqda qalacağıq. Bize rus dilində ədəbiyyat, tərcümələr lazımdır. İngilis tərcümələri, jurnalları, amerikan elmi məqalələri bunlar hamısı rus dilinə tərcümə olunub. Çünkü onların bunu etmək imkanları var. Bizim isə yoxdur. Ona görə də nəzərealsaq ki, ölkədə ingilis dilini bilənlərin sayı çox azdır, rus dilini də ləğv edərsək, özümüz yazıb, özümüz də oxuyacağıq. Bundan əlavə, rus dilini bilmək başqa şeydir, rus məktəbində oxumaq isə tamamilə fərqlidir. Rus məktəbində oxuyan şəxs dildən başqa dönya mədəniyyətinə də ya-xınlaşır. Orada qadına, insana münasibet başqadır və avtoritarizm yoxdur. Nə üçün belə olduğunu bilməsem də, fakt odur ki, bu, bələdir. Orada böyük kiçiyin başından basmır, camaatın hamısı farağatda durmur. Az da olsa, o məktəblərdən biziə dönya azadlığı gəlir. Orada sən başqa millətlərlə görüşüb, onların yaxşı tərəflərini götürürsən. Bu məktəblər də olmasa, bizdə orta əsr mədəniyyətdən, dədə-baba qaydasından kənar heç nə olmayıcaq".

**H. Hacızadəyə görə, rus məktəblərində dil öyrənməkdən başqa çox müsbət**



## Ölkədə rus dili qovğası böyüyür - kim haqlıdır?



**Hikmət Hacızadə:** "Bize inkişaf üçün nəinki rus dili, yadplanetlilər də lazımdır"



**Mehriban Vəzir:** "Bu cür danışanlar Rusyanın Azərbaycandaki nökərləridir"

dili birmənəli olaraq Azərbaycan dili olmalıdır və bu dili inkişaf etdirməliyik. Azərbaycan dilinin inkişafı haqqında dövlət programı var. Ancaq təessüf ki, o programın bir bəndi belə yerinə yetirilməyib. Təessüf edirəm ki, Azərbaycanda bu cür strateji məsələlər Rusyanın xidmətçilərinə tapşırılıb. Dünyaya, informasiyaya çıxış vasitəsi ki mi ingilis dili öyrənilməlidir. Rusdilli məktəblər onları ya Rusyanın, ya da bu məktəbləri açmaq istəyənlərin pulu hesabına olmalıdır. Dövlət büdcəsində başqa dildə məktəb açmaq olmaz. Yalnız koloniyalar belə fəaliyyət göstərir. Rus dili Azərbaycana işğal dili kimi gəlib və belə də olmaqdə davam edir. İmperiya hər zaman mübarizə aparır ki, Azərbaycanda ikinci bir xarici dil inkişaf etməsin və dünyaya çıxış dili yalnız rus dili olsun. Gürcüstanda, Baltika ölkələrində kimsə bu cür fikirləri dilinə getirə bilməz. İctimai qınaq həmin adamı rüsvay edər. Baş nazir bir kelmə rus dilində söz işlədiyi üçün onu istefaya məcbur etdi və bu adam istefə verdi. Toplum o qədər zəifləyib ki, artıq bu kimi fikirlər səslənir. Dünyaya çıxış üçün ingilis dili öyrənilməlidir. Azərbaycan insanı əsasən Avropa şəhərlərinə gedir. Orada rus dili kime la-zımdır? Artıq rus dilinin imkanları zəifləyir. Buna görə də ölüm-dirim savasına çıxb, respublikalara təsir etməyə çalışırlar. Bununla da çox tərrixi səhv edirlər. Rus dilini dövlət dilinə çevirmek, bir ananın öz övladı ilə başqa dilde danışması mədəniyyət əskərliyidir".

**Yazıçı-publisist Mehriban Vəzir səslənən fikirlərə sərt münasibət bildirdi:** "Rus dilinin ikinci dövlət dili olması və ya digər bu kimi fikirlər səsləndirənlərin istekləri SSRİ-nin bərpasıdır. Bu cür danışanlar Rusyanın Azərbaycandaki nökərləridir. Müstəqil ölkədə qətiyyən belə məsələləri müzakirəyə çıxarmaq olmaz. Bunu deyənlər Mongolustana, Gürcüstan-a baxıb utansınlar. Dövlət

Əli RAIS

**"Gallup International"** Sosiooloji Araşdırma ve Sorgular Mərkəzi dünya ölkələrinə dindarlıqın dərəcəsini araşdırır. [Gunnunse.info](http://Gunnunse.info) xarici mətbuata istinadən xəbər verir ki, şirkət bununla bağlı xəritə hazırlayaraq dərc edib.

Bələ ki, xəritədə rənglərin tündlüyü dindarlığın yüksək, açıqlığı isə aşağı olduğunu təsdiqləyir. Azərbaycan da bu sıradanın ən açıq rənglə işarələnib.

Araşdırımlar nəticəsində melum olub ki, Azərbaycanda cəmi 34% özünü dindar hesab edir. 54% isə dindar olmadığını və ya ateist olduğunu bildirib. 12% bu məsələdə cavab verməyə çətinlik çəkdiyini deyib.

Sorğunun nəticələrinə görə, qonşu Türkiyədə 79, İranda 83, Rusiyada 70, Gürçüstan və Ermənistanda isə 93% insan özünü dindar adlandırdı. Qazaxistanda özünü dindar sayanlar 64, Türkmenistanda 80, Özbəkistanda 51 faiz olub.

Xəritədə Azərbaycan dindarlığı ən az olan ölkələrin ilk 20-liyinə daxildir (12-ci yeri tutur). Göstəriciye görə, hətta Fransa kimi ölkədən də öndə gəlir.

Nəticələr Azərbaycan mətbuati və sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilər. Ekspertlər məsələni müxtəlif rakursdan dəyərləndirirlər. 34%-in yüksək olduğunu deyənlər də, ölkədə bu qədər dindarın olmadığını düşünenlər də az deyil. Radikal dindarlıq baxımından Azərbaycanda mümkün təhlükə barədə danışanlar da var.

**Respublikası Alternativ Hərəkatının (REAL) İdare Heyətinin üzvü, hüquqşunas Erkin Qədirli bununla bağlı öz facebook səhifəsində maraqlı bir status paylaşmış. Həmin statusu təqdim edirik:** "Xəritədə gördünüz kimi, ölkəmiz bu bölgədə bir dünyəvilik adasıdır sanki. Ümumiyyətlə, dünya üzrə Azərbaycan dindarlığı ən az olan ölkələrin ilk 20-liyinə daxil-



Qonşularımızda olan proseslərə önemli təsir göstəre bilmədiyi zaman, öz ölkəmizdə dünyəvi dayaqları daim gücləndirməliyik".

**Sabiq MTN polkovnikı, təhlükəsizlik üzrə ekspert İlham İsmayılov** "Yeni Müsavat" açıqlamasında vəziyyətin getdikcə Azərbaycan üçün təhlükəli hal a çatlığından söz açdı: "Təxminən beş il əvvəl bu tipli sorğu aparılıb. Orada Azərbaycan

çoxdurlar, şəbəkələşiblər, təşkilatlanıblar. Hələ demək olmaz ki, onların silahları var yax. Bütün bunların hamisi ehtimal olunan şəkilde gedir. Bunun kökünü təkcə mövcud ictimai-siyasi vəziyyətdə axtarmaq lazımdır. Eyni zamanda qonşu ölkələrdə gedən proseslərə axtarmaq olar. Konkret olaraq İran və Səudiyyə Ərəbistanında gedən proseslərə bunun kökünü axtarmaq olar.

göstərməsi üçün kifayət qədər maliiyyə ayırır. Ləp 34% deyil, aşağı faiz olsun, məsələdə maliyyət dəyişir. Bu, doğrudan da qorxulu rəqəmdir. Bu, Azərbaycanda radikal dindarlığın artlığına bir işarədir. Gələcəkdə hakimiyyət uğrunda mübarizədə ön planda dindarlar olacaq. Bu dindarların olması da böyük təhlükədir. Azərbaycanı dünyəvi dövlət sistemindən ayıra bilərlər. Bələ təhlükə də ortadadır. Faktiki, sivil müxalifət, bununla yanaşı, mülayim dini kəsim ağır vəziyyətə salınıb. Onların terpenməyə bələ imkanları yoxdur. Xristian dünyasında dindarlığın felsefəsi yüksəkdir. Məhz bu sabəbdə xristian ölkələrində dindarlığın səviyyəsi yüksəkdir, radikallığın yox. Bizim hamımızdan soruşturular cavab veririk ki, dini məsləhətlərə inanırıq. Bu o demək deyil ki, biz dindarıq. Xristianlarda da elədir. Bütün məsələnin qatı formasında radikallıq dayandığına, onların ictimai-siyasi vəziyyəti dəyişmək məqsədləri olduğuna, konstitusion quruluşu dəyişmək istəkləri olduğuna görə getdikcə artırılar. Bizdə o istiqamətdə geriləmə yoxdur, hətta artım var".

□ Cavanşir ABBASLİ

## "Gallup"un dinlə bağlı sorğusunda Bakıdan ilginc reaksiyalar

**Erkin Qədirli:** "Azərbaycanda siyasi İslam təhlükəsi yoxdur"  
**İlham İsmayılov:** "Gələcəkdə hakimiyyət uğrunda mübarizədə radikal dindarların öndə olması böyük təhlükədir"



əhalisinin 8%-i ölkədə şəriət dövlətinin qurulmasını istəmişdi. Bunlar sırf dindarlar deyil, şəriət dövlətinin qurulmasının tərəfdarları idilər. Onlar radikal kallar idid. Zaman keçdikcə Azərbaycanda iqtisadi, ictimai-siyasi vəziyyət ürəkaçan olmadığı üçün insanların dina meyilliliyi sürətlə artıb. Bu prosesin gedisi səbəblərini axtarsaq, çox geniş məsələlər ortaya çıxar. Ölkədə işsizlik, haqqlılıq, ədalətsizlik və bunun fonunda insanların dina, Allaha, məscide meyillənməsi baş verir. Orada radikal meydana gelir, yeri gələndə terrorçu da yaranır. Ona görə 34% məsələsini mübahisə etməyə belə dəyməz. Azərbaycan təxminən o istiqamətə doğru gedir. Dəfələrlə demişik ki, səhəri gün her hansı bir xaos yaranarsa, təşəbbüs ilk növbədə dindarlar əle ala bilərlər, nəinki siyasi müxalifət. Çünkü onlar

Hər iki dövlət bir tərəfdən şəliyin, digər tərəfdən vəhhabiliyin daha geniş yayılması, fəaliyyət

## Trampın müsəlmanlarla bağlı 4 aylıq qadağası qüvvəyə mindi


**ABŞ prezidenti Donald Trampın miqrantlar haqqında imzaladığı qanun qüvvəyə minib.**

Azvision.az xəbər verir ki, iyunun 30-dan etibarən İraq, Suriya, Sudan, Liviya, Somali və Yəmən vətəndaşlarının ABŞ-a girişi qadağandır.

Yeni şartlara görə, viza qadağası tətbiq olunan 6 ölkənin vətəndaşları sefer üçün yaxın qohumlarının (valideyn, uşaq, arvad, kürəkən, gəlin, bacı ya qardaş) ABŞ-da yaşadığını sübut etməli olacaqlar.

Qadağan 4 ay qüvvədə qalacaq.

Həmçinin qacqınların ABŞ-ə razızsında 120 gün qalmasına imkan veren programın da icrasına son verilib.



## Gürcüstana dollar dəsiyan dəstə tutulub - aralarında gömrük postunun rəisi də var

Sadaxlı Gömrük Postunun rəisinin evindən 800 min, maşınından 100 min dollar götürülüb

**A**zərbaycan-Gürcüstan sərhədindəki Sadaxlı Gömrük Postunun rəisi Mehmandar Həsənov saxlanılıb. Onun iş yerində, maşınında və evində axtarış aparılıb. Verilən məlumatlara görə, əməliyyatı Dövlət Təhlükəsilzlik Xidmətinin əməkdaşları gerçəkləşdirib. İddia olunur ki, M.Həsənovun maşınından 100 min, Ağstafadakı evindən isə 800 min dollar götürülüb. Əməliyyat zamanı gömrük postunun rəisi ilə yanaşı, bir neçə qacaqmalçı da saxlanılıb. Həmin şəxslərin mütəmədi olaraq Azərbaycandan Gürcüstana və geriye qacaqmal daşdırıldı, əsasən ölkədən böyük məbləğlərin çıxarılması ilə məşğul oluqları haqda məlumatlar var.

Bildirilir ki, M.Həsənovun həmin şəxslər dəstək verdiyi haqda çox ciddi məlumatlar olduğunu məsələ araşdırılıb və əməliyyatın gerçikləşdirilməsi

qələb olunsa da, barəsində həbslə əlaqəli olmayan tədbir seçilib. 4 Gəncə sakini isə hebsdədir. Tutulanlar ölkədən külli miqdarda pul vəsaitlərini - əsasən dollar şəklində çıxarıb və ölkəyə qacaq yolla mobil telefon, psixotrop maddələr daşıyıblar. Ağstafada dolaşan söhbətlərdən belə aydın olur ki, M.Həsənov ona etibar edilən postdan tez-tez öz şəxsi maraqları üçün istifadə edib. Onun tapşırığı əsasında istənilən maşın heç bir yoxlama aparılmadan Gürcüstana ərazisine adla-

ya bilib. Gürcüstan tərəfindəki postdan belə həmin maşınların yoxlamasız keçməsini M.Həsənov təmədə bilir. İddialara görə, M.Həsənovun özünün xüsusi maşınları olub. Həmin maşınlar Gürcüstana və geriye heç bir yoxlamadan keçmədən serbest hərəkət edə bilir. Həmin maşınlar vasitəsilə daşınanın nədən ibarət olmasını istintaq araşdırır.

Qeyd edək ki, 2013-cü ilin sentyabrında Gürcüstana-Ermənistan sərhədindəki Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Museridzən tapşırığı ilə məntəqənin növbə rəisi Kaxa



rəisi Kaxaber Museridzə saxlanılmışdı. Məntəqə rəisi Kaxaber Museridzə vəzifəsindən sui-isitfadə ittihamı ilə Gürcüstana Məliyyə Nazirliyinin İstintaq İdarəsinin əməkdaşları tərəfindən tutulmuşdu. Həmin dövrə yayan məlumatlarda bildirilirdi ki, istintaq nəticəsində gömrük-buraxılış məntəqəsinin növbə rəisi Kaxa Arçvadze də cinayət məsuliyyətinə cəlb edilib. "İstintaqın gedisi zamanı məlum olub ki, 2013-cü il sentyabrın 21-də Sadaxlı gömrük-buraxılış məntəqəsinin rəisi Kaxaber Museridzən tapşırığı ilə məntəqənin növbə rəisi Kaxa

Arçvadze vəzifəsinin icrası zamanı müvafiq gömrük və baytarlıq sənədləri olmadan satış məqsədilə müxtəlif növ dekorativ quşlar yüklenmiş və ümumi dəyeri 10 min 103 lari (6 min dollara qədər) olan, iş adamina məxsus avtomobili gömrük yoxlama və nəzareti olmadan buraxıb", deyə nazirliyin məlumatında bildirilirdi.

Qeyd edək ki, M.Həsənov YAP-in Siyasi Şurasının üzvü Məlahət İbrahimqızının (Həsənova) qardaşıdır.

Xəbərlə bağlı rəsmi mövqeləri də öyrənməyə çalışırıq.

□ E.HÜSEYNOV



## Kölgəlikdəki qorxaqlar

Zamin HACI  
 zaminhaci@gmail.com

Dövlət qəzətlərindən birində Bakı şəhərinin bərbad arxitekturası təndiq edilibdir. Yazar ki, hər bir oğruya icazə verilib, kefləri istəyən yerde göydələnə oxşar binalar düzəldilər. Deyir baxırsın birqatlı binalar arasından adda-budda 16, 24 qatlı binalar çıxır. Yazar bina qayırib, ancaq gələcək məktəbi-zadı nəzərə almayıblar.

Tənqid yaxşı şeydir, ancaq dövlət mətbuatı bu halda elə bil ki, bir az gecikibdir. Bakı şey olub, qapı örtünləndən sonra (məhşur məsələ yüngülvari əl gəzdirsək) səs-küy salmağın mənası nedir? Üstəlik, bu səs-küy də yalandan qopubsa, saxta, fonoqram, xoruzburaxma səsləridir. Çünkü qəzet Bakının xarici görkəminin, dizaynın əndirəbadı günə düşməsini yazar, ancaq bunu eləyənləri adbaad göstərə bilmir. Sanki Mars planetindən gələn yaşıl rəngli, dördgözlü, şəlpəqləqli, yeddiayaqlı varlıqlar üçən boşqablardan əllerində sərəncamlı eniblər mehellələrə, lazer silahıyla qədim binaları dağıdırıb əvəzində göydələn qondarıblar.

İnsafən, o adamların adlarını heç mən də çəkə bilmirəm. Ancaq hər halda, mənim statusumla dövlət qəzətinin statusu arasında gərek azca da olsa fərqli olaydı. O vəzifəli adamlar ki, paytaxtın dizaynını kor gününə qoyublar, onları barmaqla, tuşlayaraq göstərməyə gərek dövlət qəzəti qorxmasın.

Fikrimcə, belə qorxaqlığın yaranmasında iqlim dəyişiklərinin rolü böyükdür. Bu il yay gəlmək bilmir, az qala hər gün bulud, yağış, külək-zad olur. Hətta paytaxtın bir neçə rayonuna göydən ilan-qurbağa yağıbdir. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Akif müəllim bu xüsusda belə söyləmişdir ki, iqlim dəyişmələri bizim Günəş enerjisində səmərəli yararlanmağımıza da maneçilik törətməkdədir. Deyir Günəş enerjisi panelləri quraşdırılmışq, ancaq indi də Günəş çıxmır.

Böyük dərddir. Necə deyərlər, göydən filan qədər filan şey düşsə biri bəzə qismət olmaz, ancaq bir dənə behman şey düşsə bir yerimizə girəcəkdir. (Belə müdürlik ata sözümüz vardır, dövlət sirri olduğundan tam açıqlamasını vermək imkanımız olmadı, bilənlər bilməyənlərə dənişsin, bu köşəni də yola verək getsin, Allah sizə kömək olsun, uzaq ölkələrdə bu yazını oxuyanlanın ruhlarına da bir salavat çevirək, ilahi, amin!)

Bir dəfə kimse hesablamaşdı, 19-cu əsrən bəri Bakı ətrafindan 1 milyard tona (ya da barelə - dəqiq xatırlamıram) yaxın neft çıxarılıbdır. Ancaq o boyda neftin gəlirindən yetim azərbaycanlılara iki cüt bir tək sıniq, dalı deşik vanna qalıbdır. Neft əzəndən sonra ümid edirdik alternativ enerjidən yariyariq, buyur, bu zaman da Günəş, türkün məsəli, dalını bəzə çevirib deyir enerji vermərəm. Sizi inandırırm, sabah ümumən təzək enerjisine keçməyi planlaşdırısaq inəklər hamısı qəbziliyə düşər olacaqdır. Bu qədər bəxtsizlik, talesizlik olarmı?

Belə talesizlik qorxaqlığı, gözüqipqlığı sebəb olur, nəticədə dövlət qəzətinin müxbiri də fikirləşir ki, Filankəs müəllimin adını yazıda çəksəm bəlkə Günəş tamam batdı? Nə etmək olar? Hansı tərəfdən baxsan ip ucu, çıxış yolu görünmür. Bizi dənə tunelin sonundakı işq həmişə qarşidan gələn qatarın işqi olubdur. Bu "işiqlar", "xilaskarlar", "qurtuluşçular" gəlib milləti əzib, tikələrini relslərə yapışdırıb keçib gediblər. Keçib getməyənləri, üstümzdə dayananları, ağırlıq altında əzablarımıza, şallara axan qanımıza baxıb həzz alanları da olub.

Dövlət qəzeti qorxaqdır, özünü müstəqil sayan jurnalistlər də sinikdir. Xalqın ağır gündündə onunla məzələnməkdən həzz alırlar. Hansısa saytda bu günlərdə başlıq gördüm: "Nazir Natiq Əliyevi kim əvez edir?". Belə sual qoyan jurnalistə ne deyəsen? Ele bil bizdə hansısa nazir kreslədə onu mütləq kimsə əvez edirmiş.

(.....)

Xəber verildiyi kimi, israilli politoloq Aviqdor Eskin işgal altındaki Dağlıq Qarabağdadır. İlk baxısdı nonsens kimi görünə biler bu qanunsuz ziyarət. Ən azı ona görə ki, hazırda yüksək dövrünü yaşayan İsrail-Azərbaycan əlaqələri müstəqillik dönenində az qala, pik həddinə yaxınlaşmışdır.

Və birdən Aviqdor Eskin ad-soyadlı bir yəhudi politoloq Xankəndində peyda olur ve üstəlik, öz soydaşı - hazırda Bakıda məhkəməsi başlamış Aleksandr Lapşinsayağı bize qarşı, dövlətçiliyimizə qarşı təxribatçı gedisər edir, Azərbaycanın Cinayət Məcəlləsinin konkret maddələrinə tuş gələn avantürəst açıqlamalar verir.

Məsələn, Xankəndində separatçılardan idarəti, Azərbaycan höbsxanasının çıxdan darixdığı Bako Saakyanla görüşən Aviqdor Eskin deyib ki, guya onun ölkəsinin (yeni İsrailin - red.) "iki erməni dövləti ilə işləmət təcrübəsi ve istəyi var" ve onu esla Azərbaycanın bu barədə nə düşündüyü maraqlandırır.

Erməni KİV-lərinin məlumatına görə, Xankəndində "tərəflər erməni-İsrail əlaqələrinin aktivləşməsi, perspektiv əməkdaşlıq məsələləri" müzakire edib. Hərgah, acıdan ölen və heç bir ciddi təbii qaynağı, Azərbaycansız inkişaf perspektivi olmayan "iki erməni dövləti"nin imkanlı İsraille hansı effektli əməkdaşlığının ola biləcəyi böyük sual doğurur.

\*\*\*

Bəlkə də Eskinin bu qanunsuz səfərinə hazırlı məhkəməsi gedən soydaş Lapşine görə bir növ revanş cəhdid, Bakıya qarşı qısa aktı kimi də qəbul eləmək olardı. Amma və lakin bu Moskva əsilli yəhudinin keçmişinə, tərcüməyi-halına nəzər salanda göz öününe başqa mənzərə və mətləblər gəlir. Sən demə, Eskin hardan pul iyi gəlir, orani tərcih edən birisi imiş.

Təsadüfi deyil ki, tanınmış israilli ekspert Yakov Kedmi onu olsa-olsa "haqqı ödənən təxribatçı" adlandırib (haqq-in.az) "Fikrimcə, onun heç bir siyasi iradəsi yoxdur. O, özündən "partlayış" düzəldir özüne diqqət cəlb edir, sonra isə buna görə ödəniş sırası gəlir. O, bununla yaşayır, bu, onun işidir" - Kedmi qeyd edib. Bunun ardınca o, kifayət qədər açıq şəkildə işarə edir ki, Eskin, ümumiyyətlə, "Şabak" Ümumi Tehlükəsizlik Xidmətinin agenti də ola bilərdi.

Bu zatın xarakterini açan dəha bir detal: qeyd edilir ki, anti-islam və anti-Ukrayna bəynənatları ilə məşhur olan Eskin Dağlıq Qarabağ kimi Türkiyədə olub, ondan sonra qəfildən türkiyəyönlü açıqlamalar verib. Təcəccübüdürmü ki, o, artıq indi fərqli cür danışır, Azərbaycan əleyhinə gedir? Xeyr. Çünkü ermənilər, görünür, ona daha çox para ödəyiblər.

\*\*\*

Rusiyalı tanınmış teleaparıcı Maksim Şevçenko isə haqq-in.az-a müsahibəsində bu yəhudini böyük avantürist və bir neçə xüsusi xidmətin agenti adlandırıb. "Madam ki, o, Qarabağdadır, deməli, bu səfərə görə ona ödəniş ediblər" - Şevçenko bildirib.



Aviqdor Eskin

## Həqiqi ödənən şəntajıcı, agent, yoksa politoloq - Bakının İsrail ilə arasını vurmaq istəyən yəhudü kimdir?

Lapşının uğursuz davamçısı Aviqdor Eskin haqda ilginc faktlar; o, Qarabağa qanunsuz səfər etməyə bilərdimi?

**Quru sözçülük kimi çıxmışın deyə, siyasi şərhçi Eskinin bağlı belə bir əhvalat da danışib:** "1997-ci ildə, "Nezavisiməya qazeta"da işləyərkən mən onun bir məqaləsini dərc etməkdən imtina edəsi oldum. O zaman o, mənim yanım aya gelərək, hiddətlə demişdi

ki, çəçen usaqları (onda dəhşətli müharibə gedirdi) İsrailde müalicə alır və bu, biabırçılıqdır - gələcək terrorcuları İsrailde necə müalicə eləmək olar? Yəni ki, onları təcili şəkildə İsraildən, İsrail kurortlarından qovmaq, müalicə almalarını qadağan eləmək lazımdır. Mən onu redaksiyadan qovdu və dedim ki, bir daha redaksiyada belə mətnlərlə peyda olmasın, onları dərc etməyəcəyəm".

**Ona görə də Eskinin Dağlıq Qarabağda peyda olması Şevçenko təcəccübü gəlmir:** "Bu adam avantürist və boşboğazdır və orada ne deyəcəksə, hamisi sayıqlamadır. İsraille möhək strateji əlaqələri olan sizin (Azərbaycanın - red.) hökumətinə isə yəhudilərin Qafqaza, Azərbaycana münasibətde siyaseti ilə bağlı nəticələr çıxarmaq lazım gələcək. Eskin ifrat şəkildə Qafqaza nifret edir və əlindən gələni edir ki, onun xristian və müsəlman xalqlarının arası dəysin. Bu bir mənali şəkildə erməni millətçi dairələri tərəfindən haqqı ödənmiş təxribatçı və avantürist bir səfərdir".

**Eskinin qanunsuz Qarabağ ziyyarəti məhz indiye təsadüf eləməsini hem də İsrailin İrana qarşı müharibə hazırlıqları içinde olması ilə əlaqələndirənlər**

erməni dairələrinin başlıca hədəfi də, zaten, budur.

Ancaq biz sovet əsilli başqa bir Aviqdor da tanıayıraq: Aviqdor Liberman - İsrailin keçmiş xariçci işlər, indi isə müdafiə naziri. Azərbaycanın lobbistlərindən biri. Bunu da boşuna xatırlatmadıq. O mənada ki, bu Aviqdor o Aviqdora yəqin ki imkan verməz ki, Bakının yəhudü dövləti ilə münasibətləri korlansın. Özü də kima görə - haqqı ödənən bir təxribatçı-avantürist və şəntajçıya görə.

□ Siyaset şöbəsi

## "Moskva bilir ki, Bakı Qarabağı azad edəcək" - politoloq

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin alovlanması istəmir". Bu sözleri axar.az-a açıqlamasında politoloq Fikret Sadıqov deyib. Politoloq Azərbaycanın bu yaxınlarda Moskvadan yeni silahlar almasının kommersiya əsasında olduğunu bildirən, məsələnin başqa tərəflərinə də işq salıb.

"Moskva regionda münaqişənin alovlanması istəmir. Çünkü Rusiyada yaxşı dərk edirlər ki, müharibə Kremlin maraqlarına cavab verməyəcək. Azərbaycanın Rusiyadan müasir silahlar alması o deməkdir ki, Bakı mübarizəni davam etdirəcək və bütün vasitələrdən istifadə edib torpaqlarını azad edəcək. Məhz buna görə də Azərbaycan hazırda herbi potensialını artırır. Moskva da bilir ki, Azərbaycan torpaqlarını Ermənistandan asanlıqla azad etməyə qadirdir və bunu edəcək", - deyə o qeyd edib.

Onun sözlərinə görə, Rusiya bundan sonra da balansı saxlamaq üçün Azərbaycana ödənişli şəkildə, Ermənistana kifayət qədər aşağı qiymətlərlə silah göndərməkdə davam edəcək: "Bu, Rusyanın Cənubi Qafqaz siyasetinin tərkib hissəsidir".



Fikret Sadigov

2018-ci il yaxınlaşdıqca prezident seçkilərinin necə keçəcəyi, bölgədə maraqları olan Qərbin və Rusyanın bu seçkilərə necə yanaşacağı ilə bağlı müxtəlif proqnozlar və şəhərlər verilməkdədir. Politoloq Zərdüst Əlizadə moderator.az-a açıqlamasında bildirib ki, Azərbaycanın siyaseti həm Qərbi, həm də Rusiyani razi salır. Bu səbəbdən de 2018-ci ildə keçiriləcək prezident seçkilərinə onların müdaxilə edəcəyi gözlənilmir.

Zərdüşt Əlizadə deyib ki, Rusiya və ya Qərbin seçkilərə müdaxiləsi üçün əsas yoxdur: "Belə bir müdaxilə cəhdinin baş vermesi üçün müvafiq səbəb olmalıdır. Belə bir səbəb isə mövcud deyil. Odur ki, gələnlikli seçkilərə kənardan hansısa müdaxiləyə əsas görmürəm".

**Politoloq Qabil Hüseynli**  
isə "Yeni Müsavat" a açıqlamasında bildirdi ki, Zərdüşt Əlizadənin fikirlərində kifayət qədər əsaslar var. Həqiqətən də Azərbaycan həm Qərbi, həm də Rusiyani təmin edəcək siyasi xətt yürüdür, addımlar atır. Xüsusən Qərble münasibətlərin yoluna qoyulması istiqamətində aparılan siyaset diqqətçəkicidir: "Məsələn, Azərbaycanın müdafiə naziri bu gün NATO-nun tədbirində iştirak edir və Əfqanistanla bağlı tədbirlərde Azərbaycanın rolü təqdir olunur. Bundan başqa, NATO ilə ikili münasibətlər sahəsində ciddi əlaqələr qurulub və bu əlaqələr hesabına NATO ilə Azərbaycanın əməkdaşlığı yüksələn xətt üzrə inkişaf edir. Avropanı Birliyi ilə də münasibətlərde irəliləyiş, müsbət dönüş var və bu səbəbdən də Azərbaycanın Avropanı Birliyi ilə əvvəlcə sadələşdirilmiş viza rejiminə, son-

radan isə vizasız rejime keçidi kifayət qədər real görünür. Üstəlik, Qərb rus mavi yanacağına nisbətdə Azərbaycan mavi yanacağına daha çox ümidi bəsləyir və bu istiqamətdə Azərbaycanda sabitliyin olmasını ciddi surətdə istəyir. Bu gün Qərb üçün Rusyanın qaz siyaseti tezüq siyasetinə çevrilib və bu səbəbdən də Avropa ölkələri Rusiya qazına alternativ mənbələr arxaları. Bu mənbəni də Azərbaycanın timsalında tapıb. Ona görə də Azərbaycanın həm bir yanacaq-enerji mənbəyi kimi, həm yanacaq-enerji dəhlizi kimi, həm də nəqliyyat dəhlizi kimi əhəmiyyəti günbəgün artmaqdadır. Bu yaxınlarda yəqin ki, Bakı-Tiflis-Qars dəmiryolu tamamilə işə düşəcək. Beləliklə, iki materiki-Avropa və Asiyani bir-biri ilə bağlayan dəmir yolu xətti işə düşmüş olacaq. Bu da Azərbaycanın strateji əhəmiyyətini Qərb üçün əvəzedilmez edir".

**Qabil Hüseyinlinin sözlərinə görə, Qərb Azərbaycanda demokratiya sahəsindəki bir sıra eksikliklərlə bağlı yüngül bəyanatlar verir və Azərbaycanı yüngül tənqid edir. Amma bu tənqid xoşməramlı tənqid kimi dəyərləndirilə bilər: "Ona görə də**

# Tanınmış politoloqlardan "İqtidar Qırğızı de, Rusiyani da qane edir" açıklamaları

“2018-ci il prezident seçkiləri kənar  
müdaxilədən azad, sabit keçəcək”



bu cür tənqidin Azərbaycanla Qərb arasında hər hansı bir keçilməz problemlər yarada biləcəyi qənaətində deyiləm. Avro-  
pa Birliyi Azərbaycanın geosiyasi əhəmiyyətinə mühüm önem verir. Bu səbəbdən də Azərbay-

canla münasibətləri hər hansı  
formada korlamaq niyyətində  
deyil. Odur ki, seçkiler zaman  
Qərbədn Azərbaycana hər hansı  
si bir qorxulu təsirlərin olacağının  
güman etmirməm".

Rusiyaya gəldikdə, Q.Hü

seylinin fikrincə, şimal qonşumzda Azərbaycanla bağlı müəyyən niyyətləri olan dairələr olabilir. Yaxud da müəyyən şəxslər Rusiyadakı həmin dairələrin əlinde Azərbaycan hakimiyyətini saxmaq üçün oyuncaq figura çevrilə bilərlər. Amma ötən beş ildə yaradılan müxtəlif ittifaqlara bənzər ittifaqların meydanda açıq görünəcəyi ehtimalı azdır: "O cür ittifaqlar heç 2013-cü ilde ciddi surətdə ərsəyə gəlmədən perspektivsizliyini ortaya qoymuşdu. Bele qüvvələrin Azərbaycanda ciddi pozucu təsir göstərəbiləcəyi imkanları yox dərəcəsinidədir. Ötən seçkilərə müqayisədə Azərbaycan daha güclüdür, daha təcrübəlidir. İstanilən hərəkətlənməni zərərsizləşdirmək iqt-

darındadır. Eyni zamanda mən düşünmürəm ki, Kreml Azərbaycanda siyasi hakimiyyət dəyişikliyində maraqlı olsun və bunun üçün müəyyən resursları səfərber etsin. Bəzi dairələr hansısa şərtlərini qəbul etdirmək niyyəti ilə təzyiq etməye çalışı bilərlər. Lakin bu da hakimiyyətin dəyişməsi məqsədilə edilməz. Kremlə indiki durumda Cənubi Qafqazda hər hansı gərginlik ocağı yaratmaq sərf etmir.

Beləliklə, Qabil Hüseynli de hesab edir ki, 2018-ci il prezident seçkiləri her hansı kənar müdaxilədən azad və kifayət qədər sabit şəkildə keçəcək. Çünkü bunun üçün lazım olan siyasi şərait demək olar ki, formalılaşdır.

Etibar SEYİDAĞA

# Azərbaycan xüsusi xidmətlərin kəsişən maraq dairəsində - kritik gəlisme

Ölkəmizi xarici “təsir agentləri”nin poliqonuna  
çevirmək istəyən güclərin əsas hədəfi; prezident  
seçkiləri öncəsi Bakı seçim qarşısında qoyula bilərmi?..

Donald Tramp prezident seçilendən sonra ABŞ-ın İran siyaseti xeyli sərtləşib. Artıq məlumdur ki, Vaşinqtonun Rusiyaya münasibəti də indi Obama dönməndəkindən qat-qat gərgin xarakter alıb. ABŞ hər iki ölkəyə qarşı yeni və daha sərt sanksiyalar paketi qəbul edib - özü də qanunverici akt səviyyəsində. Amerikalı ekspertlərdən birinin dediyi kimi, "soyuq müharibə" bitdikdən sonra Moskva-Vaşinqton əlaqələri bunca aşağı səviyyəyə düşməyiib. İranla Barack Obama dönməndə iliqləşən münasibələr də artıq arxada qalıb.

bağ ziyaretinin məhz indiyə təsadüf eleməsini hem də İsrailin İrana qarşı müharibə hazırlıqları içinde olması ilə əlaqələndirənlər var. İddialara görə, mövcud durumda İranın öz qonşuları ilə münasibətlərinin korlanması İsrailə el verir. "Bu üzdən İsrail özünün ən ucuz təxribatlara belə getməyə hazır olan təsir agentlərini həmişə prosesə qoşmağa hazırlıdır", - deyə təhlilçilərdən biri qeyd edib.

İstilenen halda rəsmi Bakı yəqin ki, Azərbaycan ətrafında, Azərbaycanla bağlı bu kimil ilginc gelişmələrin fərqindədir və adekvat addımlar atır. Söz düşmüşkən, iyunun 29-da Bəkida Azərbaycan ve Türkiyə Silahlı Qüvvələri hərbi kəşfiyyat nümayəndələrinin görüşü keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmetindən verilən məlumatda görə, tərəflər ölkələrimiz arasında hərbi kəşfiyyat sahəsində birgə planları, əməkdaşlığın inkişaf perspektivlərini, məlumat mübadilesi, habelə regional və kibər təhlükəsizlik, mütəxəssislərin qarşılıqlı saflarının təşkilii, təlimlərin keçirilməsi və qarşılıqlı məraq doğuran digər məsələləri müzakirə edilib.

Diqqətçəkicidir ki, eyni  
gündə Rusiya prezidenti Vladi-  
mir Putin Azərbaycan da daxil,  
"Yaxın xaric" ölkələri və Rusiyaya  
ilə bağlı bəzi xəbərdarlıqlar  
edib. Putin deyib ki, xarici ölkə-  
lərin xüsusi xidmət orqanları  
Rusyanın daxili işlərinə qarış-  
mağa, həmsərhəd ölkələri qa-  
rışdırmağa cəhdlər edir. Bunu  
o, Rusiya Xarici Kəşfiyyat Xid-  
mətinin Baş Qərargahında çı-  
xışi zamanı söyləyib. Doğru-  
dur, Putin konkret ölkə adı çək-  
məyib, ancaq aydınlaşdırır ki,  
Kreml başçısı asasən hansı

güçleri ve dövlətləri nəzərdə tutur. O, həmin qüvvələrin ölkədəki ictimai proseslərə təsir üçün əməliyyatlar keçirdiyini da bildirib.

Əlbəttə ki, Azərbaycanda Rusiya xüsusi xidmətləri də fəal şəkildə işləyir, bəlkə də ən fəali elə Rusyanın özüdür. Hər necə olmasa, ölkəmizdə ən güclü “5-ci kolon”çuların Rusiyyayönü olduğu sırr deyil. Bu, o anlama gəlir ki, Azərbaycanın məhz Rusyanın “təsir agentləri”ndən ehtiyatlanmasına daha çox asası var.

Ölkəmizi xarici “təsir agentləri”nin poligonuna çevirmək istəyənlərin əsas hədəfi isə şübhəsiz ki, regionun təbii qaynaqlarla zəngin və açar ölkəsi Azərbaycana təsir imkanlarını artırmaq, Bakının xarici və daxili siyaset orientirlərinə yeni və mühmət təsir riçaqları əldə eləməkdir. 2018-ci il prezident seçkiləri öncəsi bu hədəflər xüsusilə aktuallıq kəsb edir və Bakını seçim qarşısında qoymaq məqsədi də güdə bilər.

Bu gözləntiləri düzgün hesablamaq, yeni təhdidlərdən yayınmaq, Azərbaycanı qlobal güclərin maraq və menafelərinin toqquşduğu meydana çevirməmək üçün sözsüz ki, qarşıdakı dönəmdə balanslı siyaset kursu ikiqat önem kəsb edəcək. Eyni zamanda qardaş Türkiyə ilə, onun xüsusi xidmətləri ilə, digər səmimi müttəfiqlər ilə sinxron fəaliyyət göstərmək mühüm imperativ kimi gündəmə gəlin.

Başqa dövlətlərin, qlobal güclərin, qonşu ölkələrin maraqlarını anlayışla qarşılıqlaş olar və lazımdır, amma önce öz maraqlarımız - milli maraqlarımız, Qarabağ maraqlarıdır.

#### **Analitik xidmət**

**O**vaxt Novruz bayramı ərəfəsində Gəncədəki hotellərə həmşiki kimi Rusiyadan xeyli qonaq gelir. Belələrinən biri, Rusyanın Penza şəhəri sakını, sarışın fotomodel Yelizaveta İvanovna Smislova başqa turistlər kimi Göygöl, Nizami Gəncəvi məqbarəsi maraqlandırır. Axşamlar çıxırı öz hotelinin dəhlizine. Dəhlizdə gəzisən Azərbaycan ordusu zabitlərini salırı çənəsi altına. Öyrəndiyi məlumatları əvvələc yadaşına hekk edir, sonra öz həne cib dəftərcəsinə. Bir ay ərzində bu cib dəftərcəsi tamam dolur.

Yelizaveta Smislova üçün həm təze cib dəftərcəsinə ciddi ehtiyac yaranır, həm də təze bir eşq macərasına. Tezliklə Gəncənin xudmani "Mərkəz" hotelində bu fotomodel öz təze dəftərcəsini açaraq ora şifrlənmış məlumatlar qeyd etmeye başlayır. Ancaq öz yeni sevgilisinin - "N" sayılı hərbi hissənin zabiti 27 yaşlı Səməd bəy Yusufovun adını o, nədənse şifrləmər. Əksinə, ətrafına gül şəkilləri çəkib yanına bir məhəbbət seieri əlavə edir.

\*\*\*

1919-cu ilin Novruz şəhərindən sonra 27 yaşlı yasaval Səməd bəy Yusufov öz adını bu şifrlə dəftərcəde görüb diksinir. Sevgiliyi barədə axır bir acı qənətə gelir ki, sən demə, qadın casusdur və Azərbaycan ordusuna haqqda dəftərcəsinə toplaşdırılmış şifrlə məlumatları vaxtaşırı rus kəşfiyyatına ötürür.

Özündə qəfil eks-kəşfiyyatçı istədiyi aşkarlayan yasaval Səməd bəy elə həmin gün Azərbaycan ordusunun Baş Qərargah rəisi general-letenant S.A. Sulkeviçə yazılı müraciət edir. Tezliklə cavab alır öz erzəsincə: "Fotomodeli izleyin. Hər növbəti addımı barədə bizi xəbərdar edin".

Yasaval Səməd bəy Yusufovun öz sevgilisi Smislova ilə münasibətlərinə özünü elə ilk dəqiqliklərdən həqiqi, anadangelme kəşfiyyatçı kimi aparması, bəlli o vaxt aidiyəti qurumları xeyli təəccübləndirir. General-letenant Sulkeviç qərara gelir ki, Azərbaycan ordusunda, Daxili İşlər Nazirliyində Əks-kəşfiyyat şöbəsi yaradıb rəhbərliyini təşkil etmək lazımdı yasaval Səməd bəy Yusufova. 31 mart 1919-cu ildə o, daxili işlər nazirinə bu barədə geniş məzmunlu bir məktub ünvanlayır: "General S. B. Mehmandarov məndən nə vaxtdır xahiş edir ki, öz idarəmə Əks-kəşfiyyat şöbəsi yaradı. Bu məqsədlə men yasaval Səməd bəy Yusufova Bakıya ezmə edirəm. 1520 sayılı telegramda göstərdiyim kimi, o, Gəncədəki rus casuslarının izinə düşüb. İpucları təkcə Gəncə ilə kifayətlənmir. Gedib çıxır Bakıdağı rəsmi dövlət qurumlarına. Qişas, əks-kəşfiyyat bölmələrini orduda, mülkü idarələrdə yaratmasaq, düşmənlərimiz tərəfindən labüb ölümə məhkumluq. Əks-kəşfiyyat işini ancaq ən seçilmiş Azərbaycan zabitlərinə həvalə etmək olar. Bu sahəni erməni, rus müxəssislərinə qətiyyən etibar etmək olmaz. Cümhuriyyətimizə sonsuz sədəqət... bax bu du bizim ana hədəfimiz. Yasaval Yusufov artıq öz vəzifəsinə sədəqətini nümayiş etdirib. Siz gərek onun bu sahədəki fəaliyyətinə Bakı Polisi ilə, şəxsən Q. B. Fətəlibəyov ilə razılışdırırasız".

\*\*\*

Yelizaveta Smislova aqvar-diyaçı general Denikin kadrlarından olub. Bildiklərini məhz bu generalın qərargahına ötürür, oradan da lazımi göstərişlər alındı. Azərbaycanda rus kəşfiyyatının

# Rus kəşfiyyatçılarının Azərbaycanda kütləvi həbsi

Qarabağa nəzarət edib 1000 manat aylıq alan "Keyqubad ağa" kod isimli...



gurdugu şəbəkəye çıxlarını cəlb etməyi bacaran bu qadın, taleyin işinə bir bax, növbə yasaval Səməd bəy Yusufova gelince, möhkəm büdüyür. Əvvələ, yasavalun yalanlarına inanır-elə bilir bəs o rus zabitit, mülkədar İvanov Georgiy Aleksandroviç. 28 mart tarixində Smislova iki məktub yazıb onura poçt qutusuna atmağı yasaval Yusufovdan xahiş edir. Məktubdakı Çernișev, Zuber adalarını yaddaşında saxlayan cənab Yusufov tek bununla kifayətlənmir. Smisloviyi məcbur edir öz hədəflərini, isteklərini ayrıca kağıza aydın xətə qələmə alsın. Smislova isə öz növbəsində Yusufovdan xahiş edir ki, topladığı məlumatları nazik vərəq üzərinə köçürüb gülə gilizində qoruyub saxlasın. Azərbaycan ordusunun sayı, mövqələri, qışaları, silahları barədə məlumatlar yığışın.

Yelizaveta Smislova Azərbaycan əks-kəşfiyyatçılarının həbs etdiyi ilk xarici casus kimi düşür tarixe. 29 mart 1919-cu ildə onu Gəncədə təkzib olunmaz sübut-deliller ilə birləşdə həbs edib qazamata basırlar. Dindirmə zamanı rus zabitit İvanovun saxta maskasını sıfətindən çıxaran yasaval Yusufov öz sevgilisini şoka salır əvvəlcə. Öz həqiqi adını dili-ne gətirir. Bu psixoloji zərbəsi ilə Smisloviyi əməlli-başı sarsıdır. Kənar müşahidəçilər-kicik zabit Ağalarov, mütəxəssis I. I. Viktoroviç bu mənzərəyə xüsusi diqqət verirler o vaxt. Qeyd edir ki, yasaval həm də yaxşı psixoloqdur. Dindirmələrdə iştirakı vəcibdir. İkinci bu cür əks-kəşfiyyatçı analar hələ doğmayıblar Azərbaycanda.

Araşdırmanın bütün sənədlərini bir qalın qovluğa yığan general Mehmandarov daxili işlər nazirinə aşağıdakı telegramını göndərir: "Könüllü Rus ordusuna, general Denikinə, habelə ermənilərə işleyən casus Yelizaveta Smislova Gəncədə elə keçib. Onu ilk növbədə Gəncədə inşa etdiyimiz cəbbəxana, silah-surət anbarları barədə məxfi məlumatlar maraqlandırıb. Gəncə qarınunda şəbəkenin bir başqa üzvləri də aşkarlanaraq həbsə atılıb. İşlə əlaqədar Bakıda növbəti həbslərin keçirilməyi vacibdir. Siyahını şifrlə mətnlə məktubuma əlavə edirəm".

Tezliklə Bakıda şəbəkenin bir çox halqaları nəzarətə götürür. Əks-kəşfiyyat işində telesik həbslər, qəti yolverilməz-



dir. Gərək düşməni son saniyəyə qədər nəzarətdə saxlayıb bütün əlaqələrini, ətrafini dişinə vurasan. Yasaval Yusufov-yeni Azərbaycanın ilk əks-kəşfiyyatçı, bu sərt imtahanlardan da alınıq, üzüağ çıxı tezliklə. 30 mart tarixində Smislovinin ağızındaki paslı kılıd açılır öz-özüne. O, necə deyərlər, gözlərini yumub ağızını açır. Bildiklərini bitə-bitə yasaval Yusufova ötürür: "Bakıda şəbəkə üzvlərim aşağıdadılardı-1. Nelli Fedorovna Çernișeva. Əri, Baş Ordu Qərargahında, habelə erməni silahlı qüvvələrindən idarəetdir. 2. Stanislav Rudolfoviç Zuber. Neftxuda Rıskilərin Bakı nümayəndəsi".

Göstərilən ünvanlarda tezliklə axtarışa başlayan Azərbaycan əks-kəşfiyyatçıları ordan elibəş qayıtmırlar. Azərbaycandakı rus kəşfiyyatının tam mənzərəsini təpilmə sənədlər əsasında berpa etməyi bacarırlar. 2 aprel 1919-cu ildə, gecə vaxtı, Çernișevlərin Bakıdakı qapısı qəfil bərk-bərk döyüllür. Qapının açılmadığını görən Azərbaycan əks-kəşfiyyatçıları birçə həmlik ilə onu qırıp celd içəri daxil olurlar. Axtarışın müsbət nəticələr vermediyi görünən yasaval Yusufov qəfil geri qanrilı arxa-sında gizlənmiş 19 yaşlı A.F. Çernișevaya tərəf olduğunu nəzərəti altına saxlayırdılar. Bölgədəki real vəziyyət barədə məlumatları əldə edirdilər. Sonra bu məlumatları Bakıdakı Britaniya nümayəndəliyinə satırdılar. Taliş-Muğan bölgəsindəki rus malakan kəndləri, habelə Gürcüstan hökuməti ilə Bakı arasındaki məxfi əlaqələr də, sən demə, rus kəşfiyyatının tam nəzərəti altındaymış. Belə məlumatların birində deyildi: "Azərbaycandakı rüşvetxorluq bizim baş mütəfiqimizdir. Pul əvəzində burda istenilən məxfi məlumatı satın almaq su içimi qəder asandı".

Rus kəşfiyyatçıları Bakıdakı xəbərçiləri ilə 12 pilləli qonar qonar sənədlər ilə de vaxtı gələndə sizləri tanış edəcəyik.

da "Metropol" hotelində aqvar-diyaçı M.P. Lazarev ilə görüşdən sonra Smislova həm ingilislər, həm denikinilər işləməyə razılıq verib. Ancaq qəti olaraq ağılna belə getirməyib ki, bu məlumatlar həm də ermənilər ötürüle bilər.

Əməliyyat-axtarış tədbirlər zamanı ilk Azərbaycan əks-kəşfiyyatçıları xüsusi istedadlarını dəfələr nümayiş etdirib düşmənləri təccübündəndirirlər. Sənədlər ayrıca dəst-xətt ekspertiziyasından keçirilir misal üçün. Belli olur ki, bu sənədlər kimin, hansı

temi əsasında iş görürdü. Birinci dərəcəli xəberə 5 manat pul verilir. Ən vacib sənədlər ayrıca dəyərləndirilir. Məsələn, Müsavat nazırları arasında dedi-qodulara bir dəfə 1000 manat pul verilmişdi. Nə idi bu informasiya? Allah bilir, ancaq biz bilmirik. Görünür, dedi-qodular coxmuş o zaman, bizim milli qəhrəmanlar arasında...

\*\*\*

Araşdırma zamanı bizimkiler erməni casusların izinə de düşürür. Bəlli olur ki, Bakı polisinin siyasi şöbəsində erməni-fransız əsilli A.A. Okayev adlı bir şəxs mövcuddur. O, öz mənşeyini saxtalaşdırır. Bizimkili ənindirib öz osetin mənşeyinə. Əslinə qalsa, o, erməni, rus, ingilis casusudur. Bakıdakı siyasi xadimlər, partiyalar barədə məlumatlar yığır, ordu-nun Qarabağdakı marşrutlarını izleyir.


Casuslara ödənilən qonar qonar cədvəlinde ilk pillədə agent Aqoyevdi-ayda 1000 manat. Baxçayans, Orlov, İqimnov, Salaqov, Çestnyakov kimilərin qonoran ise 260 rubl ilə 1000 rubl arasında qalxıb enmiş.

sandr Çernișev, Vladimir Çestnayev, Nikolay Jukov, İosif Çebovskiy, Nikolay Akopyan, Anton Bulankin və s.i. və ilaxır.

Köhne çar ordusunun Bakıdakı 102 saz avtomobili satıb pullarını cibinə qoyn şəxslər arasında polkovnik Svetkovun adı xüsusi çox çəkilsər bu sənədlərdə. Bəzəyi müqəssirlər ilə tanışlıq isə adamda təessüf hissə doğurur. Şəxsen men bu müqəssirlər arasında zabit Çestnyakovun taleyi-ne çox acidim. Hiss etdim o, günahsızdı. Sadəcə, öz dövrünün zavallı qurbanıdır. Ifadelerində o öz bəxtsizliyindən çox danışır. Maaşını mənimseyənləri dəfələrə sözüb sürüyür. Az sonra o yatalaq xəstəliyindən qazamatda vəfat edəcək. Yazıçı kəfənsiz-filansız götürüb adsız bir ünvanda torpağı basdıracaqlar.

Sənədlərdən belli olur ki, Azərbaycan əks-kəşfiyyatının ölkə ərazisində ilk pillədə agent Aqoyevdi-ayda 1000 manat. Baxçayans, Orlov, İqimnov, Salaqov, Çestnyakov kimilərin qonoran ise adamda təessüf hissə doğurur. Sənədlərənək əsilli agent Qarabağa nəzarət edib ayda 1000 manat aylıq alır. Eyni məbləğ pulu Gəncədə Quliyev Əli alb şəhərdəki vəziyyət barədə Bakıya gündəlik məlumatlar ötürür. Novruoğlu Abbasın Qazaxdakı fealiyyəti ayda 500 manat pul müqəbilindəmiş. David Kaşıyev adlı agent səyyar idi. İstenilən ünvanda təşriflərə yerinə yetirmiş. Saniyev Bəxtiyar, İbrahimov Mövsüm, Şixeli oğlu Əziz də eləcənə səyyar agentlər olublar. Ayda 250 manat maaş alb vəteni yadelli casuslardan qoruyur-muşlar.

9 noyabr 1919-cu ildə baş verən hadisələrə general Denikin münasibəti rəsmi sənədlə Bakıya göndərili. Sənəddə Denikin Azərbaycandakı bütün rus zabitlərini ölkəni tərk etməyi əmr edir.



gizli agentin qələmindən çıxıb, işi götürən bizimkili gəlib çıxırlar. Dokuçayev adını daşıyan bir zabıtin məxfi mənzilinə...

Əməliyyatçılar kiçik detalları belə nəzerden qaçırımlarırlar. Məhz bu xirdalıqlardan start götürərək böyük cinayətlərin arxasında düşür. Şifrləri desifre edib gizli mətnlərin mənasını anlayırlar.

İndiki Aktau şəhəri ərazisində o vaxtlar çox güclü radioqovşağı vardı. Ağqvardiyaçılardan start götürərək böyük cinayətlərin arxasında düşür. Şifrləri desifre edib gizli mətnlərin mənasını anlayırlar.

A.A. Okayevə şərait yaradan Bakı qubernatoru Rəşid bəy Axundov dindirən Azərbaycan əks-kəşfiyyatçıları sonradan uzun müddət başlarını təessüf hissə ilə sağa-sola yelleyirlər. Məlumatlarında qeyd edirlər ki, bəzi məmurların siyasi savadı, sərisi lazımi səviyyədə deyil.

Həbslər neticesində Azərbaycandakı rus casus şəbəkəsi ucadtutma həbsə məruz qalır. Məhbusların siyahısını indi sizin diqqətinizə çatdırırıram: Semyon Remennikov, Yevgeniya Kalinina, Sergey Klaševskiy, İosif Luskiy, Aleksey Kasimov, Aleksandr Okoyev, Vladimir İordanov, Alek-

Azərbaycan əks-kəşfiyyatının ilk uğurlarını sergiləyen bu cür sənədlər arxivlərdə bir deyil, iki deyil. Burda biz bəzən sənədlərin yalnız birini diqqətinizə çatdırırıram. Semyon Remennikov, Yevgeniya Kalinina, Sergey Klaševskiy, İosif Luskiy, Aleksey Kasimov, Aleksandr Okoyev, Vladimir İordanov, Alek-

□ **Həmid HERİSCİ**

• yunun 30-da Milli Məclisin növbədənənar sessiyasının sonuncu iclası spiker Oqtay Əsədovun sədrliyi ilə keçirildi. Birinci vitse-spiker, Məhkəmə-Hüquq Şurasının üzvü Ziyafat Əsgərov Azərbaycandakı məhkəmələr və onların çıxardığı qərarlar barədə danışdı.

O bildirdi ki, məhkəmə sistemine kölgə salmaq məqsədi lə bəziləri Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanla bağlı çıxardığı qərarların sayının çox olduğunu bildirir: "Amma Avropa İnsan Haqları Məhkəməsinin rəsmi statistikalarına baxdıqda aydın görmək olar ki, Avropa ölkələri ilə bağlı qəbul edilən qərarların sayı Azərbaycanla bağlı qəbul edilən qərarların sayından çoxdur. Bele ki, çıxarılan qərarların sayına görə Rusiya, İtaliya və Özbəkistan, Yunanistan önde gedir. 2016-ci ilde Avropa Məhkəməsində Azərbaycanla bağlı cəmi 16 qərar qəbul olunub, ancaq Avropa ölkələri ilə bağlı qərarların sayı 40-dan çoxdur. Əhalisinin sayı demek olar ki, Azərbaycanla eyni olan Bolqarıstanın qarşı 33 qərar çıxarılib. Azərbaycanda məhkəmə sistemində islahatlar uğurla davam etdirilir".

Hüquq siyaseti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirdi ki, 10 il müddətində təyin olunmuş həkimlərin səlahiyyət müddəti bitib və onların bir çoxlarının səlahiyyət müddəti artırılmışdır. Bundan sonra Şəlalə Məmmədova, Tahir Kazimov, Əhməd Nurməmmədov, Əmran Hacıqayıbov və digərlərinin namizədliyini təqdim etdi, həmcinin səlahiyyətləri bitənlərin adlarını açıqladı.

Spiker O. Əsədov isə yeni təyinat alan hakimlərə xıtabın "arzu edirəm ki, tərəziniz həmişə düz olsun, ürəyiniz təmiz olsun. Sizi təbrik edirəm, gedə bilərsiniz" deyə bildirdi.

Milli Məclisdə "Azərbaycan Respublikasının 2017-ci il dövlət bütçəsi haqqında" qanun layihəsi de müzakirəyə çıxarıldı.

**İqtisadi siyaset, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səməzdədə məruzə edəndən sonra maliyyə naziri Samir Şərifov çıxış etdi. Bildirdi ki, 2017-ci ilin dövlət bütçəsinin 1 milyard 41 milyon manat məbləğində artırılması, 231 milyon məbləğdə xərclərin isə strukturunun dəyişdirilməsi və yenidən bölgündürüləməsi nəzərdə tutulur:** "2017-ci ilin yenidən baxılacaq dövlət bütçəsinin xərclərində əhəlinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ünvanlı sosial yardımın təyin edilməsi məqsədilə ehtiyac meyarının həddinin 105 manatdan 116 manata dək artırılması üçün 32,2 milyon manat, sosial mənzil tikintisi ilə bağlı əhəlinin ehtiyaclarının daha geniş şəkildə əhatə edilməsi və vətəndaşların güzəştli şərtlərlə mənzil alədə etməsi ilə bağlı xərclərin artırılması üçün 50 milyon manat, ölkəmizin 14 rayon və şəhəri üzrə yeni tikilmiş uşaq bağçalarının istismara verilməsi ilə bağlı xərclərin



## Milli Məclisin sessiyası qalmaqallı çıxışları yekunlaşdı

Təkliflər və qanun layihələrinin müzakirəsində mövqelər haçalandı; Qüdrət Həsənquliyev məmurların yaltaqlanmasına qadağa qoyulmasını təklif etdi

maliyyələşdirilməsinə və həzirdə fəaliyyətdə olan uşaq bağçalarının, uşaq texniki ya-radiciliq mərkəzlərinin, ilk pəşə-iqtisadi təhsili müəssisələrinin ve bəzi təşkilatlar üzrə eməyin ödənişi xərclərinin tənzimlənməsi üçün cəm olaraq 68,0 milyon manat vəsait tətbiq olunacaq. Həmçinin xərclərinin artırılması üçün 1,41 milyon manat, dövlət bütçəsinin ehtiyat fondunun xərclərinin 1,5 milyon manat və digər zəruri xərclərin 5 milyon manat artırılması nəzərdə tutulur. Yenidən baxılma ilə 2017-ci il dövlət bütçəsi xərclərinin 1.041 milyon manat artırılaraq 17.941 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət bütçəsinin xərclərinə nisbətən 6,2 faiz çox olacaq. 2017-ci ilin yenidən baxılacaq dövlət bütçəsinin dəsəli vəsait qoyuluşu xərclərinə eləve 191 milyon manat vəsait tətbiq olunacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6 faiz çoxdur. 2017-ci il dövlət bütçəsinə yenidən baxılma zamanı xərici dövlət borclarının yuxarı həddinin artırılması, yəni "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2383,4 milyon ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək". S.Şərifov bildirdi ki, bununla əlaqədar olaraq 2017-ci il üzrə qanuna təsdiq edilmiş xərici dövlət borclan-

masının yuxarı həddi 4 milyard manat artırılaraq 4,5 milyard manata çatdırılacaq: "Bundan başqa, ölkədə yol infrastrukturunun tikintisi və yenidenqurulması, həmcinin onlara xidmətle bağlı xərclərin 36,0 milyon artırılması nəzərdə tutulub. Ölkəmizin xaricdəki diplomatik nümayəndəliklərində və konsulluqlarında çalışan əməkdaşların əməkhaqlarının tənzimlənməsi, həmcinin bu səfirlək və konsulluqlarda təsis olunacaq ticaret nümayəndələrinin saxlanması üçün 14,1 milyon manat, dövlət bütçəsinin ehtiyat fondunun xərclərinin 1,5 milyon manat və digər zəruri xərclərin 5 milyon manat artırılması nəzərdə tutulur. Yenidən baxılma ilə 2017-ci il dövlət bütçəsi xərclərinin 1.041 milyon manat artırılaraq 17.941 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da 2017-ci il üçün təsdiq edilmiş dövlət bütçəsinin xərclərinə nisbətən 6,2 faiz çox olacaq. 2017-ci ilin yenidən baxılacaq dövlət bütçəsinin dəsəli vəsait qoyuluşu xərclərinə eləve 191 milyon manat vəsait tətbiq olunacaq ki, bu da təsdiq edilmiş göstəriciyə nisbətən 7,6 faiz çoxdur. 2017-ci il dövlət bütçəsinə yenidən baxılma zamanı xərici dövlət borclarının yuxarı həddinin artırılması, yəni "Azərbaycan Beynəlxalq Bankı" Açıq Səhmdar Cəmiyyətinin sağlamlaşdırılması tədbirləri çərçivəsində Bankın 2383,4 milyon ABŞ dolları məbləğində dövlətin üzərinə keçəcək borclarının ödənilməsi məqsədilə avrobondların emissiyası həyata keçiriləcək". S.Şərifov bildirdi ki, bununla əlaqədar olaraq 2017-ci il üzrə qanuna təsdiq edilmiş xərici dövlət borclan-

mələrini xahiş etdi.

**Deputat Qüdrət Həsənquliyev** bildirdi ki, gələn il Azərbaycanın iki keçmiş prezidenti - Əbülfaz Elçibeyin 80, Heydər Əliyevin 95 yaşlı tamam olacaq. Növbəti il isə Məhəmməd Əmin Rəsulzadənin yubileyi qeyd olunacaq. Deputat tarixi şəxsiyyətlərin adlarının əbədiləşdirilməsini təklif etdi: "Onsuzda Azərbaycan universitetlərinin sayına görə qonşu ölkələrlə müqayisədə geride qalır. Biz yubileyler münasibətlə hər üç tarixi şəxsiyyətin adına yeni universitetlər aça bilərik. Bu, həm onların ruhunu şad eder, həm də ali məktəblərin və tələbələrin sayına görə irəliyə doğru addım atmış olarıq. Mən başa düşürəm, YAP üzvlərinin Əbülfaz Elçibeyə münasibəti fərqlidir. Amma mərhum prezent Heydər Əliyev Əbülfaz Elçibeyin dəfninə qatılmaqla ona verdiyi dəyəri nümayiş etdirib. Eyni zamanda Əbülfaz bəy de Heydər Əliyevi Bakıya dəvət etməklə çox ciddi addım atmışdır. Zaman onsuzda bütün bunnular qiyətini verəcək. Amma bizlər bunu nə qədər tez etsek, cəmiyyətimizin xeyrinə olar".

**Bu fikirlərə YAP-in icra katibinin müvənni, deputat Siyavuş Novruzovdan reaksiya geldi.** O qeyd etdi ki, deputat həmkarı Q. Həsənquliyevin dediklərindən fərqli olaraq, ulu öndər Heydər Əliyevin digərləri ilə müqayisə edilmesi düzgün deyil: "Çünki ulu öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, separatizmin, ölkəmizin müstəqilliyinin təhlükə altındadır. Ulu öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ulu öndər hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda bu-

günkü və o zamanki hakimiyətdə olan müxalifəti xilas etmiş oldu. Yəqin ki, Suret Hüseynov tərəfindən Azadlıq meydənində dar ağacların qurulması və o ağaclarlardan kimlərin asılılığı bəlli idi. Odur ki, ümummilli lider müxalifətdə olanları xilas etdi. Buna görə də ulu önderin adı əbədiləşdirilməli, onun adına məktəb, universitet olmalıdır. Çünkü ulu öndər xalqın ən ağır vəziyyətində onun yanında olub".

**Deputat Rəşad Mahmudov** vacib bir məsələyə toxundu. Bildirdi ki, Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, ümumi daxili məhsulun 5 faizindən daha aşağı bütçəsi olan səhiyyənin xidmətinin keyfiyyətindən səhət ge-

Səsverme ilə Azərbaycan ordusunun 100 illiyi ilə bağlı orden və medallar təsis olunması barədə prezidentin təqdim etdiyi qanun layihəsi qəbul olundu.

Ardınca səs-küülü layihələrdən biri - "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı. Spiker Oqtay Əsədov ilk oxunuşdan sonra onun adından guya qanun layihəsinin əleyhinə olması barədə mətbuatda yazılınlara etiraz etdi. O bildirdi ki, bu, referendumdan irəli gələn qanun layihəsidir, sadəcə, onun yumşaldılmasına, yenidən işlənməsini zəruri sayıb.

**Komite sədri Əli Hüseynli** de onun fikirlərini təsdiqlədi: "Bu layihə ancaq deputatların etik davranışını müəyyən edir, bu kateqoriyaya aid olmayan məsələlər isə layihədən çıxarılb. Hədiyyələrlə bağlı layihədəki maddə müzakirələrə səbəb olduğundan ona da düzəliş edilib".

**da bilməz.** "Postsovət ölkələrinde Ümumdünya Səhiyyə Təşkilatının bu tövsiyəsinə hələ də əməl olunur. Postsovət ölkələrinin vətəndaşları hələ də sağlamlığı ilə bağlı Avropa ölkələrinə üz tutur"-deyən kardiloq bu sahəyə diqqət yetiriləməsini vacib saydı.

**Deputatlar** "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanun layihəsini də müzakirə etdi. Komite sədri Əli Hüseynli 2018-ci ilde müstəqil Azərbaycan dövlətinin 100 illiyinin qeyd olunacağı, bunulla bağlı prezident sərəncamının imzalandığını vurguladı. Həmcinin Azərbaycan ordusunun yaradılmasının 100 illiyi ilə əlaqədar qanun layihəsinin prezident tərəfindən göndərildiyini bildirdi. Qeyd etdi ki, orden və medallarda Azərbaycan dövlətçiliyinin atributları və Milli Ordumuzla əlaqədar atributlar öz əksini tapıb. Orden - medalların Azərbaycan ordusundan ehtiyata buraxılmış, həmcinin Silahlı Qüvvələrə xidmət edən herbəgilərimizə verilmesi nəzərdə tutulur.

**"Cənubi Qafqazda bölgənin işvərəsi olmaz mümkün deyil, burada ordu saxlama-maq mümkünsüzdür".** Bu fikri isə deputat Zahid Oruc söyledi. Ardınca deputat bildirdi ki, Azərbaycanın dəyərləri generallarından Ə.Şixlinski və S. Mehmandarov adlarına orden və medalların olması, bu orden və medalları daşıyan hər kəs qurur verərdi: "Çünki ulu öndəri Azərbaycan xalqı hakimiyyətə qaytarıb. Xaosun, separatizmin, ölkəmizin müstəqilliyinin təhlükə altındadır. Ulu öndər hakimiyyətə gələrək Azərbaycanı xilas etdi. Ulu öndər hakimiyyətə gəlməklə tək Azərbaycanı deyil, eyni zamanda bu-

**Yenidən söz alan deputat Qüdrət Həsənquliyev spikerə xüsusi təşəkkür etdi:** "Oqtay müəllim, sizin tövsiyələrinizlə qanun layihəsi xeyli yüngülləşdirilib. Ona görə də biz üçüncü oxunuşda da qanun layihəsini qəbul edə bilərik".

**Daha sonra Q. Həsənquliev** deputatlara və məmurlara yaltaqlığın qadağan olunması ilə bağlı maraqlı fikirlər səsləndirdi: "Bizde hansısa məmər rəhbər yaltaqlanmaq üçün deyir ki, Azərbaycanda bir kişi var. Ola bilər ki, o, özünü kişi sayır, özü bilər. Ancaq biz hamımız özümüzü kişi hesab edirik. Bizim ölkəni təhlükələrdən qoruyan generalımız, kişilərimiz var. Bu, yaltaqlığın ən iyrənc formasıdır. Bu adam fikirləşmir ki, eve gedəndə uşaq ondan soruya bilər ki, bəs sən özün kimsən? Bunu deməkdə məqsədim var, bizim məmurlar yaltaqlananda heç olmasa bilsinlər ki, hansı formada yaltaqlanmaq lazımdır. Ona görə də biz açıq formada yaza bilərik ki, deputat yaltaq olmamalıdır". Q. Həsənquliyev məmuranın "mən yaramaz rüşvetxoram" etirafını da dile getirdiyini xatırlatdı, belələrinin cəzalandırılmalı olduğunu bildirdi.

**Spiker maraqlı reaksiya verdi:** "Sənin ürəyin doludur, bilirəm haradan gəlir, amma yaltaqlığın şkalasını göstər, qırımızı, yaşıl, sarı, biz də baxaq". Məzakirələrdən sonra qanun layihəsi ikinci və üçüncü oxunuşlarda qəbul olundu.

Bundan sonra spiker Oqtay Əsədov sessiyani bağlı elan etdi, ancaq deputatların 15 iyuladək işləyəcəyini bildirdi. Sessiya dövlət himninin səsləndirilməsi ilə başa çatdı. □ Elşad PASASOV



## Diplomatın bacısı tələbənin 3 ilədək həbsini tələb edir

Elçin Sadıqov "ədalətsiz məhkəmə gedir" deyir, Təhsil Nazirliyi isə...

**BDU**-nun dekan müavini ilə tələbə arasındakı münaqişə artıq bir müdəddətdir ki, mətbuatın gündəmindədir. BDU-nun İlahiyat fakültəsinin 4-cü kurs tələbəsi Zəka Mirağayev mətbuatın açıqlamasında fakültədə rüşvət hallarının olması ilə bağlı açıqlama verərək bu işdə dekan müavini Nigar İsmayıldzadənin adını hallandırıb. N.İsmayıldzadə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Z. Mirağayevin ona böhtən atlığı, ağır cinayət törətməkdə ittihəm edərək təhqir etdiyini bildirib.

İyunun 29-da Yasamal Rayon Məhkəməsində Nigar İsmayıldzadənin xüsusi ittihəm qaydasında verdiyi şikayət üzrə məhkəmə prosesi keçirilib. Hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqı tamamlanıb. Şikayətçi N.İsmayıldzadənin vəkili Kamandar Nəsibov çıxış edərək Z. Mirağayevin müsahibələrində dekan müavininə böhtən atlığını deyib və əvəzində onun həbs olmasına istəyib: "Bu adam ancaq cəzaçık məüssisəsində ağıla gələ bilər. Ora düşəndən sonra əməlinin nəticəsi ni düşüne bilər".

N.İsmayıldzadənin digər vəkili Sadiq Rəsulov da Zəka Mirağayevin cinayət məsuliyyətinə cəlb olunmasını xahiş edib. Nigar İsmayıldzadə də vəkillərinin çıxışı ilə razılışdırığı deyib.

Z. Mirağayevin vəkili Elçin Sadıqov çıxış üçün vaxt istəyib. Məhkəmə prosesi iyulun 7-də davam etdirilecek.

"Yeni Müsavat" a açıqlama verən vəkil Elçin Sadıqov tələbəni 3 il 6 ayadək həbs cəzası gözlədiyini dedi: "147.2-ci maddəsinə görə, 3 il qədər azadlıqdan məhrumetmə ve islah işləri nəzərdə tutulur. 148-ci maddəyə görə, 3 il 6 ayadək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Hazırda Zəka Mirağayevi 3 il 6 aya qədər həbs cəzası gözləyir. Amma məhkəmə kobud qanun pozuntuları ilə getdi. Hətta qanun qəti şəkildə yol vermədiyi halda, məhkəmə baxışına 148-ci maddə də əlavə olundu. Məhkəmə icraati da bunu qəbul etdi. Halbuki qanun buna yol vermirdi. Məhkəmənin bu cür qanunsuz getməsi sifarişin olduğunu göstərir. Düzü, belə bir təhlükə var ki, Zəka Mirağayev azadlıqdan məhrumetmə cəzasına məhkum olunacaq. Məhkəmə tamamilə haqsız, ədalətsiz aparıldı. Təbii ki, biz bundan Avropa İnsan Haqları Məhkəməsinə də müraciət edəcəyik. Əvvəlcə apelyasiyaya, təmin olunmasa kasasiya şikayəti, sonra Avropa Məhkəməsinə müraciət edəcəyik".

Təhsil Nazirliyinin mətbuat xidmetinin rehbəri Cəsarət Valehov isə bu məsələnin universitetin daxili prosedurları ilə bağlı olan bir məsələ olduğunu dedi: "Bununla bağlı universiteti müraciət edin".

Xatırladaq ki, N.İsmayıldzadə Azərbaycanın Yaponiya-dakı səfiri Gürsel İsmayıldzadənin bacısıdır.

□ Günel MANAFLİ

**Bu** günlerde  
capdan  
çixmış  
“Haqq-na-  
haq seçilər haqq divanın-  
da” kitabı qərbi azərbay-  
canlıların böyük bir kəsi-  
minin ciddi etirazına sə-  
bəb olub. 100-ə yaxın  
qərbi azərbaycanlı ziyan  
toplantı keçirərək kitab-  
da tanınmış aşıqlar haqq-  
da yanlışlıqlara və Qərbi  
Azərbaycanda qədim  
türk adlarının erməniləş-  
dirilməsinə etiraz ediblər.

Məsələnin biabırçı tərefi odur ki, kitabın müəllifi Atatürk Mərkəzində çalışan Nazir Əhməddli, elmi redaktoru Atatürk Mərkəzinin sədri, deputat, akademik Nizami Cəfərov, rəycisi isə AMEA-nın Folklor İnstitutunun xarici əlaqələr departamentinin rəhbəri Əli Şamilidir.

Toplantıda jurnalist Mürvət Yusifov, şair Niftali Göyçəli, tədqiqatçı-jurnalist Qabil Zimistanoğlu, el ağsaqqalı Sabib Musayev çıxış edərək kitabı çapının bir missiya olduğunu vurğulayıblar. Çıxışçılar qeyd ediblər ki, 2017-ci ilin iyundan çap olunan kitabı istinadların 90 faizi Ermənistən Milli Arxivində saxlanıldığı iddia olunan sənədlərdir. Sual edirlər ki, müəllif həmin sənədləri hansı yolla əldə edib. Və həmin sənədlər istinad edib Azərbaycan tarixini saxtalaşdırılara dəstək verməkdə məqsədi nədir?

Kitaba elmi redaktorluq edən Nizami Cəfərov da, rəyci Ə.Şamil də bu mənbəni etibarla mənbə kimi qəbul ediblər. Qeyd edək ki, kitabda Göyçədə yaşayış-yaranan ustاد sənətkarlarından Ağ Aşıq Alahverdinin, Aşıq Alının, Dədə Ələsgərin doğum tarixləri saxtalaşdırılıb və onların heyatları haqda yanlış, aşağılayıcı məlumatlar verilib. Məsələ təkçə bununla bitmeyib. Göyçədə yaşayış yerli türk əhalisinin sayı kəskin şəkildə azaldılıb. Bu kitabı oxuyan və tarixi bilməyen şəxslər elə hesab edər ki, uzun əsrlər Göyçədə ermənilər və qeyri-türklər yaşayıb. Oğuzların məskəni olan Göyçədəki oğuz türkləri haqda heç bir məlumat yoxdur. Kitabda yer alan erməni mənbələrinə istinadlardan belə nəticə hasil olur ki, türklər bu məhalla çox az olublar və hətta gəlmədilər. Burada müəllifin məlumatı sünü şəkildə qızışdırmaq cəhdəri də hiss olunur. Ümumiyyətlə, kitab təhriflər və saxtakarlıqlarla zəngindir.

Kitabda yazılınlara görə, Göyçə mahalında 999 ailə yaşayır. Kitaba etiraz edənlər deyirlər ki, Göyçədə 999 deyil, qat-qat çox ailə yaşayır və mütləq əksəriyyəti yerlər - yəni türklər olub. N.Əhməddli həmin ailələrin 227 nəferinin kürd olduğunu erməni mənbələrinə istinad qeyd edir. Bundan başqa, Göyçədə olmayan erməni kəndlərinin adlarını da kitabda yazar. Əslində isə Göyçəyə 9 erməni ailəsi 1831-ci ilde köçürüllüb. Onları da tehrif olunmuş şəkildə verilir. Əlavə olaraq, göyçəlilərə

erməni ailələrin sənətkarlar-  
dan ibarət olduğunu qabartmaqla  
yerli əhalini sakitləşdirib.

Müəllif kitabın adalarını daxil ki, həmin kəndlərin əksəriyyətində ya kürdlər yaşayamayıb, ya da həmin kəndlər Göyçədə mövcud olmayıb. Ağ Aşıqın da kurd tayfasına mənsub olduğunu qeyd edilib. Ağ Aşıqın nəvəsi, Türkəyin nüfuzlu universitetlərinin birində dərs deyən pro-

məlum olmayan erməni kəndlərinin adları salınıb. Bir sözle, Azərbaycanın tərkib hissəsi olan Göyçə tarixi, ədəbiyyatı, coğrafiyası ciddi şəkilde tehrif olunub. Hətta müəllif iddia edir ki, onda Göyçə ilə bərabər Qərbi Azərbaycanın 15 mahalının da kameral siyahısını eks etdirən sənədlər var. Vaxtaşırı bunlar çap olunacaq. Bu isə tədbir iştirakçılarında belə bir sual yaradır ki, N.Əhməddli Ermənistən Milli Arxivinin xətt çəkildiyini qeyd edirlər.

## Atatürk Mərkəzi əməkdaşının Göyçə haqda kitabı sərt etiraz doğurdu - qalmaqla

Ermənistən Milli Arxivinə istinadla yazılın  
kitab ermənilərin xeyrinə təhriflərə doludur...



fessor Elbrus Cəfərov N.Əhməddliyə onun baba, nənə tərəfdən kürdlər heç bir əlaqələrinin olmadığını, babası Ağ Aşıqın türk oğlu türk olduğu barədə məlumat verib. Buna baxmayaraq, müəllif elə yazdığını üzərində dayanır və bildirir ki, onun istinad etdiyi erməni mənbələri etibarlıdır.

N.Əhməddlinin iddiasına görə, Ağ Aşıq Ələsgər 105 yaş deyil, 74 yaş, Ağ Aşıq Ali 110 yaş, 77 yaş və Ağ Aşıq isə 106 yaş deyil, 78 yaş yaşamışdır. Hətta bunula kifayətlənməyib, ustadların heyatları ilə bağlı müəyyən məqamları da fantaziyalarını işə salaraq, yanlış şəkildə oxuculara təqdim edir.

Kitabda həmçinin Göyçədə mövcud olan yer-yurd adları da tehrif olunmuş şəkildə verilir. Əlavə olaraq, göyçəlilərə

Müəllifin iddiasından bu qənaətə gəlmək olur ki, 1972-ci ildə o zaman Azərbaycan MK-nin katibi olmuş H.Əliyevin ustad sənətkarın 150 illik keçirilən yubileyi, Ermənistanda və Moskvada keçirilən yubiley tədbirləri saxta rəqəmlər əsasında keçirilib. Yəni bir sözle, bu kitabda her şeyin üzərində qırmızı xətt çəkilir. İttifaq dövründə bu siyahının yada düşməməsi, indiki Ermənistandan soydaşlarımız deportasiya olunduğu 30 ilə yaxın bir müddətde erməni arxivlərinin birdən-birə açılması və 16 mahalın əhalisinin kameral siyahısının N.Əhməddlinin əlinə necə keçməsi tədbir iştirakçılarında təccüb doğurur.

Tədbirdə Sabutay Hacıyevin çıxışı xüsüsile diqqət çəkib. Onun bildirdiyinə görə, şəxsi əlaqələri vasitəsilə Rusiya Federasiyasının Mərkəzi Dövlət Arxivində dəyərli bir məlumat əldə edib. 1879-cu ildə Rusiya imperiyasında çar I Nikolayın emri ilə əhalinin siyahıya alınması aparılıb. Həmin vaxt Göyçə mahalı Novo Bəyazid uyezdinə daxil olub. Hazırda həmin arxiv Moskva şəhəri, Bolşaya Pirogovskaya küçəsi 17-də yerləşir. Novo Bəyazid uyezdinin tərkibində olan Ağkilsə kəndi ilə bağlı olan sənəddə Ələsgər Alməmməd oğlu (yəni Ağ Aşıq Ələsgər) 58, həyat yoldaşı Anaxanım isə 50 yaşında göstərilib. Hesablaşanda isə Ağ Aşıq Ələsgərin doğulduğu tarix tədqiqatçılarının hesabladığı kimi 1821-ci illə üst-üstə düşür. N.Əhməddlinin istinad etdiyi ermənilərin saxtalaşdırıldığı sənədlərin saxta olduğu bir daha üzə çıxır.

Sonda çıxış edənlər kitabın AMEA Folklor İnstitutunun, Azərbaycan Aşıqlar Birliyinin, Dil və Ədəbiyyat, Tarix institutlarının rəsmi münasibət bildirməsini istədilər.

□ E.ƏHMƏMMƏDLİYEV



• yunun 27-28-də Vəsiqətənə Açıq Hökumət Tərəfdaşlığının (AHT) Rəhbər Komitəsinin toplantısında Azərbaycandakı mövjud vəziyyət müzakirə olunub və Azərbaycanın daha 1 il qeyri-aktiv üzvlükde saxlanılması qərara alınıb. AHT rəhbər komitəsinin 22 üzvündən 19-u bu qərarın lehine, 1 üzv əleyhine səs verib və 2 üzv isə bitərəf qalıb.

Qərarda qeyd olunur ki, Rəhbər Komitə son vaxtlar Azərbaycan hökumətinin QHT-lərlə bağlı problemlərin həlli istiqamətində atdıgi müsbət addımları pozitiv qiymətləndirir və dəyərləndirir. Bu addımlar 2016-2018-ci illər üçün Açıq Hökumətin Təsviqinə dair Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı konsultasiya mexanizminin, çoxtərəfi Açıq Hökumət Platformasının yaradılması, grant müqavilələrinin qeydiyyat üçün "bi pəncərə" sisteminin tətbiqini ehtiva edir.

Rəhbər Komitə Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Standartlar ve Kriteriyalar üzrə Altkomitəsinə 15 sentyabr 2017-ci il tarixə kimi Azərbaycan hökuməti və bütün maraqlı tərəflərin, elecə də xarici ekspertlərin iştirakı ilə yeni tövsiyələr hazırlanmasını həvalə edib. Azərbaycan hökuməti-

nə de 1 il müddətində bu tövsiyələrin icrası üçün zaman verilməsi qərara alınıb. Beləliklə, Azərbaycan hökuməti vətəndaş cəmiyyəti tərəfindən qaldırılmış narahatlıqları həll etmək üçün daha 1 illik dövrə malik olacaq.

Eyni zamanda Rəhbər Komitə qərara alıb ki, Azərbaycan hökumətinə verilən əlavə 12 aylıq vaxt məsləhətənəmə başa çatandan sonra hesablanacaq. AHT Rəhbər Komitənin yadıldığı bəyanatda həmçinin qeyd olunur ki, Azərbaycan qeyri-aktiv statusunda qalaraq seçkilerdə səs vermək hüququna malik olmayacaq və yalnız AHT tədbirlərinə öyrənmə məqsədləri üçün müşahidəçi statusunda qatılacaq.

Bununla yanaşı, Azərbaycana AHT işçi qrupları, çoxtərəfi tərəfdəşlər və qarşılıqlı sefər mübadiləsi daxil olmaqla,

# Vəsiqətənə Azərbaycan müzakirələri - təfsilat

Açıq Hökumət Tərəfdaşlığında Azərbaycanın qeyri-aktiv üzvlüyü uzadılıb



Əliməmməd Nuriyev

Rəhbər Komitə və Dəstekləmə Bölməsi texniki yardımçılar göstərəcək.

**Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının (AHT) Rəhbər Komitəsinin bu qərarını şərh edən Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev "Yeni Mü-**

savat" a açıqlamasında bildirdi ki, son 1 ilde vətəndaş cəmiyyəti və Azərbaycan hökuməti bu istiqamətdə çox mehsuldar işləyib: "AHT Rəhbər Komitəsinin qərarında bu müsbət məqamlar vurgulanıb. Qeyd edim ki, 29 mayda AHT nümayəndə heyətinin Bakı səfəri zamanı Açıq Hökumət Platforması üzvləri ilə görüş keçiriləndə, biz bütün bu məsələləri onların diqqətinə çatdırımızı. Rəhbər Komitənin qərari Azərbaycan vətəndaş cəmiyyətinin problemlərinin həlli üçün çalışmalarımızı davam etdirməliyik. Azərbaycan hökuməti də bu məsələlərdə konstruktiv yanaşma nümayiş etdirir. Platforma, vətəndaş cəmiyyəti ilə müzakirələr aparılır. Platforma hökumətlə birgə mövcud problemlərin həlli üçün ortaq yanaşmalar tapılması üçün ardıcıl iş aparılır".

□ Nərgiz LİFTİYEVA

**Əliməmməd Nuriyev:** "AHT-nin qərarı Azərbaycan vətəndaş cəmiyyəti və hökumətinin uğurudur"

Ə.Nuriyev qeyd etdi ki, Rəhbər Komitənin qeyd etdiyi problemləri Açıq Hökumət Platforması hər zaman hökumətlə açıq müzakirə edir: "Bu problemlərin mövcudluğunu açıq bəyan edirik. Hesab edirik ki, xarici donorlardan grantlar alınması ilə bağlı narahatlı yaranan məqamların müzakirəsi, aradan qaldırılması istiqamətində iş aparılmasına ehtiyac var. Vətəndaş cəmiyyətinin bu mövqeyi hökumət tərəfindən də anlayışla qarşılanır. Bir sözə, bu istiqamətdə ardıcıl iş aparılır".

# Təkamül nəzəriyyəsi nədir və qadağan edilməlidir?

Türkiyənin orta məktəblərində təkamül nəzəriyyəsi dərsleri keçilməyəcək. Ankara esası Carlz Darwin tərəfindən qoyulmuş bu nəzəriyyənin "mubahisəli fənn" olduğunu bildirir. Türkiyənin Təhsil Nazirliyi bildirib ki, biologiya fənnindən darvinizmə aid olan hissə 2019-cu ildən tədris planından çıxarılaçacaq. Nazirlik bunu da əlavə edib ki, "Həyatın mənşəyi və təkamül" dərslerinin yuxarı siniflərdə tədrisi davam etdiriləcək. Təhsil rəsmilərinin qənaətinə görə, mühəbəsli mövzular məktəblilərin hələ müştəqil fikir yürütmək qabiliyyətinə malik olmadıqları yaşda keçilə bilər. Buna baxmayaq, orta məktəblərdə təkamül nəzəriyyəsi barədə təməl məlumat veriləcək.

Maraqlıdır, bu nəzəriyyə Azərbaycanda da dərsliklərdən çıxarılmalıdır?

"XXI Əsr" Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev təkamül təliminin dərsliklərdə saxlanması barədə mühəbəsələrin bütün ölkələrdə getdiyini dedi: "Təkamül təliminin əsas mahiyəti bundan ibarətdir: "Fövgətəbiyiñ yeri və zərurəti yoxdur. Yer küresi qəfildən yox, təkamül nəticəsindən yaranıb. Həmçinin Yer küresində məskunlaşan heyvanlar, bitkiler, insanlar, onların ruhu və şüru, həmçinin beyni təkamülün nəticəsidir. Din də təkamül yolu ilə ya-

nadır hallarda, özü də heç zaman düşüncəsiz şəkildə çəkməməlidir. İnsan Allahın qarşısında, birincisi, həyatın və bütün dönyanın sahibi, insanları yaradan fövqələvvə, nəhayət, hakimi-mütələq kimi ehtiram hiss etməlidir. Deyirlər ki, Nyuton hər dəfə Allahın adını çəkəndə yerində donub qalır və düşünəcəyə qərq olurdu".

Kantın bu məşhur traktatından nə orta məktəb dərsliklərində, nə də ali məktəblərdə parçalar verilmir. Her halda, Nyutonun və Kantın elm tarixindəki yeri Darvindən qat-qat böyükdür. Ancaq nədənse darvinizm mövzu olaraq daha çox müzakirə edilir. Bir məsələni də qeyd etmək lazımdır ki, təkamül təlimi bütün müasir biologiyanın nəzəri bazisini təşkil edir. İndi biologiya elmini bu paradigmaya dolmalıdır və insan onun adını



**Etibar Əliyev:**  
"Təkamül təliminin dərsliklərdə saxlanılması barədə mübahisələr bütün ölkələrdə gedir"

Təkamül nəzəriyyəsi barədə verilən suallar cavablardan qat-qat çıxdur. Bunun dərsliklərdə saxlanılması barədə mübahisələr bütün ölkələrdə gedir. Məsələn, 80 il bundan önce yaradılmış sintetik təkamül təlimi genetika və klassik darvinizmi özündə birləşdirir. Dərslik yazañlar bunlardan məlumatlıdır.

Darvinizmin eks effekti sozial-darvinizm deyilən təlimin yaranmasından sonra özünü büruze verdi və bu təlim 19-cu



**Kənan Rövşənoğlu:**  
"Təkamül nəzəriyyəsinin ortada olan müzakirələri əslində əsl hədəfindən kənarə çıxıb"

əsrin sonundan ikinci Dünya müharibəsinin sonuna qədər böyük populyarlıq qazandı. Bu, özünün ifrat tərefini irqçılıkda gösterdi ki, faşizm tərefdarları bundan sui-istifadə etdi. Bütün bunlar hərtərəfli şəkildə araşdırıldıdan sonra darvinizmin dərsliklərdə qalıqlaşmasını müzakirə etmək olar".

**Bu dərslərin qadağan edilməsi fikrinin dini kəsim tərefindən ortaya atıldığı deyənlər də az deyil. Doğrudan bu nə-**

zəriyyə dini baxımdan İslam ölkələrində qadağan edilməlidir?

**Dini ekspert Kənan Rövşənoğlu** bildirdi ki, sovet dövründə bize təqdim olunan təkamül nəzəriyyəsi darvinizm olub: "Təkamül nəzəriyyəsinin ortada olan müzakirələri əslində əsl hədəfindən kənarə çıxıb. Darvinizmle təkamül nəzəriyyəsi arasında fərqli var. Təkamül nəzəriyyəsi İslama qadağan deyil. Hələ min il əvvəl İbn Misqavə və bir çox İslam alimləri, filosoflar olub ki, onların təkamül nəzəriyyəsi ilə bağlı fikirləri olub. Bize sovet dövründə təqdim olunan təkamül nəzəriyyəsi darvinizm olub. Bu da, bəsit formada desək, insanların meymandan əməle gəlməsi üzərində qurulub. Bu daha çox dina qarşı inkar nəzəriyyəsi kimi, ortaya atılıb ki, dinin biza dediyi kimi insanı Allah yaratmayıb, ümumi bir proses olub və bu prosesdə gəldiyi nöqtədə meymundan insana dönüş olub. Amma bizim dinde gördüyüümüz təkamül tamam fərqlidir. Yəni dinin özündə də bir çox İslam filosoflarının fikirləndə də var ki, canlıları otdan insana qədər ümumi bir təkamül yolu göstərir ki, inkişaf edib. Bitkinin ən primitif forması hüceyrələrdir, hüceyrələrin ən inkişaf forması bitki, bitkinin canlı formaları var ki, onların adları deyilir. Bundan sonra heyvandır. Heyvanın da ən təkamül forması insana bəzi yaxınlığı olan meymundur. Amma konkret olaraq bize təqdim olunan kimi insanın doğrudanını meymundan əməle gəlməsi, yoxsa uzun proses dəyişikliyinin olması, eyni genlərdən töremsi məsəlesi var. Bu da sırf elmi məsələsidir. Təbii dində, Quranda Allahın insanı yaratması

haqqda var. Bu barədə Quranın hökmü qəbul olunur. Hesab edirəm ki, burada Quran ayələrinin təfsirinə yanaşma lazımdır, bu da Quran araşdırmaçılарının işidir. Həm də təbiət elmində bu məsələləri dəqiq izahı lazımdır. Təkamül nəzəriyyəsinin tam darvinizm olmadığını düşünlər var".

**K.Rövşənoğlu** heç vaxt dinin elmə qarşı olmadığını dedi: "Tədris məsələsinə gəlince isə din elmə qarşı deyil. Din elmə teşviq edir. Bütün sualların cavabı dində var deyə bir şey yoxdur. Hər şeyin cavabını Quran da axtarmalıq. Quran da şey varsa, onu araşdırmağa gərək yoxdur - bu fundamentalist bir fikirdir və insanları inkişafdan saxlayır. Bu düşüncələr, ümumiyyətlə, insanlığı geriye aparırlar. Quran müqəddəs kitabdır və onun dediklərini ilahi vəhki qəbul edirik. Amma təbiətde, etrafımızda olanları da elə Quranın öz hökmü əsasında araşdırmaq lazımdır. Dini elmə qarşı deyə bir şey yoxdur. Hər şeyin cavabını Quran da axtarmalıq. Quran da şey varsa, onu araşdırmağa gərək yoxdur - bu fundamentalist düşüncələrdir ki, o da çox qədimlərə getse də, əslində daha parlaq dövrə son yüz illiklərdə ortaya çıxan bir məsələdir. Elmin inkişafı ilə elmə qarşı din baxışdır ki, o da əslində hem xristian, hem İslam dünyasında və digər dinlərdə fundamentalist fikirlər var. O da cəmiyyətlərin, mədəniyyətlərin geri qalmışına səbəb olan əsas səbəblərdən biridir".

**Qeyd edək ki, təkamül dərsləri Səudiyyə Ərəbistanında da keçilir.**

□ Günel MANAFLİ

# İyul ayında şiddətli isti olacaq

İyul ayına olan hava proqnozu açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorolojiya Departamentindən Lent.az-a verilən məlumatə görə, iyul ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir.

Aylıq yağışının miqdarının əsasən iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimalı var.


Iyul ayında Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 24-28 dərəcə isti (geçənlər 22-27, gündüzlər 29-34, bəzi günlərdə 36-39 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağışının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox (norma 2-3 mm) olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti (geçənlər 19-24, gündüzlər 32-37, bəzi günlərdə 39-42 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağışının miqdarının iqlim normasına yaxın (norma 6-16 mm) olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Quşbadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 18-23 dərəcə isti (geçənlər 15-20, gündüzlər 20-25, bəzi günlərdə 28-33 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağışının miqdarının iqlim normasına yaxın (norma 6-16 mm) olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 24-27 dərəcə isti (geçənlər 20-25, gündüzlər 30-34, bəzi günlərdə 36-38 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağışının miqdarının iqlim normasına yaxın (norma 10-32 mm) olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti (geçənlər 19-24, gündüzlər 28-33, bəzi günlərdə 35-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağışının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm) olacağı gözlənilir.



Şəki, Oğuz, Qəbələ, İsləməlli, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında orta aylıq temperaturun 20-25 dərəcə isti (geçənlər 17-22, gündüzlər 27-32, bəzi günlərdə 34-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır.

Aylıq yağışının miqdarının iqlim normasına yaxın (norma 9-18 mm) olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göygöl, Ağdaş, Kürdəmir, İmisi, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 26-29 dərəcə isti (geçənlər 22-27, gündüzlər 30-35, bəzi günlərdə 38-42 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Aylıq yağışının miqdarının iqlim normasına yaxın (norma 3-22 mm) olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti (geçənlər 19-24, gündüzlər 28-33, bəzi günlərdə 35-37 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Aylıq yağışının miqdarının iqlim normasına yaxın (norma 7-33 mm) olacağı gözlənilir.

Hazırkıda Azərbaycanda 30 min nəfərə yaxın narkoman var

Hazırkıda Azərbaycanda qeydiyyatda olan narkomanların sayı 29 min 448 nəfərdir. Onlardan 612-si qadındır. Virtualaz.org saytı xəbər verir ki, bunu Respublik Narkoloji Disponserdə keçirilən tədbirdə mərkəzin direktor müavini Bilal Əsədov bildirib. O qeyd edib ki, opioidlərin qəbulu nöticəsində 20 min 576, kannabioiidlərin qəbulu nöticəsində 8 min 872 nəfər qeydiyyata alımb. 183 nəfər isə toksikoman kimi qeydiyyatda olub.

Ötən il isə 2 min 142 nəfər narkoman qeydiyyata götürülüb. İnfeksiyon narkotik istifadəçilərinin sayı 20 min 576 nəfərdir, onlardan 459-u qadındır.

Bu ilin 6 ayında Ədliyyə Nazirliyi tərefindən göndərilmiş şəxslər müayinədən keçiriliblər, 6 ayda 1089 nəfər yoxlanılıb. Onlardan 657-si məcburi müayinəyə cəlb edilib. Mükü işlə bağlı narkoloji tibbi müəssisəsində məcburi müalicədə olan narkotik istifadəçisi 21 nəfərdir, 16 nəfər hełə də müalicəsinə davam etdirir.

Tədbirdə o da bildirilib ki, bu ilin 6 ayında sərənşələrə görə 11 min 952 nəfər yoxlanılıb, onların 402-si narkotik istifadəçisidir.

Bilal Əsədov qeyd edib ki, bu mərkəzə əsasən könüllü gelirlər: "Metadonla əvəzedici müalicə programı var. Xəstələrə vaxtı-vaxtında dermanlar veriliş. Bu program həm də cinayətkarlığın karşısını almağa yönəldilib".

"Narkotik istifadəçisinin yaş qrupu cavanlaşdır. Qeydiyyatda olanların ekseriyəti dəhaçox 25-44 yaşlılardır. Ölkədə 14-17 yaşlı 5 toksikoman var", - deyə mərkəzin şöbə müdürü Pərvin Məmmədov bildirib.

Mərkəzin şöbə müdürü Afet Məmədova isə deyib ki, metadonun alıb getirilməsi Səhiyyə Nazirliyi tərefindən heyata keçirilir. Əsas məqsəd narkoloji şəxslərin cəmiyyətə qaytarılmasıdır. Derman qəbul edən şəxslər öz işlərinə qayıdlılar.



## Səhid ailəsinə verilən ev 1 həftə sonra niyə alınıb?

"Mən Xocalıdan məcburi köçkün düşmüşəm. 5 uşaqdan yalnız mən xilas ola bilmişəm. 4 bacı-qardaşım şəhid olub. Bakıda Ramana qacqınlar üçün salınmış Şuşa qəsəbəsində yaşayırımdı. Sonra ev üçün müraciət etdim. Mənə ev verib 4 ay sonra da oradan məni döyərək çıxardılar. Budurmu, şəhid ailəsinə qoylan hərəkət! Orada ermənilər bizi öldürərək evimizdən dördün etdilər, burada da özümüzüñküller".

Bu sözləri Xocalıdan məcburi köçkün Budaq Zeynalov redaksiyamıza müraciət edərək deyib. O, döyüldüyünü, yaşlı anasının isə zorla evdən çıxarıldığını bildirdi: "Biz əvvəl Ramada qacqınlar üçün nəzərdə tutulan Şuşa qəsəbəsindəki sığınacaqda qalırdıq. 2016-ci il aprelin əvvəllərində ev üçün Prezident Administrasiyasından Qurban Qurbanov adlı şəxsə müraciət etdik. Bize dedilər ki, qacqınlar üçün tiki-lən evlərdən hansı boşdursa mənzil istismar sahəsinin əli ilə ora yığışın. Anamgil MİS-in əli ilə Ramana qəsəbəsində 5 mərtəbəli evdə 2 otaqlı ev yığışıblar. Eve köçəndən bir həftə sonra Sabunçu rayon 12-ci polis bölməsinin Elçin adında əməkdaşı və Xocalı icra başçısının müavini Vahid Əliyev gələrək anama diarınlılar ki, evdən çıxın, bu ev 18 min manata satılıb. Məni işdən gələrkən Sabunçu rayon 12-ci polis bölməsinin 4 nəfər əməkdaşı döyərək maşına basıb apardı. Mənə dedilər ki, ya anana de evdən çıxınsın, ya da ki, biz sən şərələyərək həbs edəcəyik. Mən onlara deyəndə ki, o vaxt ermənilər bizi girov götürüb pul alırdı, indi də siz belə edirəsiz. Bu sözü deyəndən sonra məni çox pis döydüler. 1 gün bölmədə saxladılar. 2-ci gün mənə dedilər ki, sən anana demədin çıxısin, amma biz döyə-döyə çıxartdıq. Gəldim ki, 4 şəhid bacı-qardaşım şəkilləri sindirilər. Hazırda qohumlarımızın evinə sığınmışıq. Bu haqsızlıqla bağlı hər yere, prezidentə, Daxili İşlər Nazirliyinə müraciət etmişik. Yalnız deyirlər ki, baxılacaq. Əlimizdə qonşuların anamı, ailəni sürüyərək çölətəğinən görüntüləri var. Hər gün Sabunçu rayon 12-ci polis bölməsinin əməkdaşı Elçin adlı şəxs məni hədələyir ki, harasa şikayət etsən səni yer üzündən silərem. Mən nə edim? Yalnız bir elacım qalıb ki, ölkədən gedəm".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin münasibətini öyrənəmək istəsek də telefonlarımıza cavab verən olmadı.

İtthamlarda adı hallanan qarşı tərəflərin də mövqeyini dərc etməyə hazırlanıq.

□ Günel MANAFLİ

## Ana və iki oğlunun öldüyü qəza ilə bağlı yenə təfərrüatlar

İyunun 29-da sohə saatlarında Masallı rayonunun Sərçuvər kəndində dəhsətli qəza nöticəsində hayatını itirən ana və iki oğlu barəsində bəzə məqamlar aydınlaşdır. Lent.az-in əldə etdiyi məlumatə görə, rayonun Xil kəndinin sakini olan Reyhan Abbasova övladları ilə birgə xırda ticarətlə möşəl olurmuş.

Bələ ki, R.Abbasovanın 29 yaşlı oğlu Elmin Bayramov təxminen 1 ay əvvəl ətraf kəndlərdə yetişən meyvələri Lənkəran bazarına aparıb satmaq üçün "VAZ" markalı avtomobil alıb. Əvvəller başqalarının maşını ilə bazaara meyvə-tərəvəz daşıyan ana və övladları öz avtomobililləri ilə bu işi davam etdirməyə başlayıblar. Məlum hadisə də onlar kənddən aldıqları meyvələri Lənkəran bazarına apararkən baş verib.

Bildirilir ki, R.Abbasovanın həyat yoldaşı bir neçə il əvvəl vəfat edib və o, 7 övladını təkbəsına böyüdüb. Yalnız qadının qardaşı uşaqlardan birini öz himayəsinə götürürək saxlayıb.

Ana və iki oğlu Xil kənd qəbiristanlığında dəfn edilib.

Qeyd edək ki, Elmin Bayramovun sürdürüvə avtomobilin "Shacman" markalı yük maşınına çırılmasası nöticəsində özü, anası və 26 yaşlı qardaşı Mahir vəfat edib.

## bakcell

### "Bakcell" dən "YouTube" istifadəçiləri üçün yeni internet paketləri

Azərbaycanın ilk Mobil Operatoru və Aparıcı Mobil Internet Provayderi «Bakcell» şirkəti ən populyar video platformalarından biri olan "YouTube"dan istifadənin kütləviliyini nəzərə alaraq abunəçilər üçün eksklüziv "YouTube" internet paketini istifadəyə verib.

Təqdim olunan yeni məhsul sayesində «Bakcell» abunəçiləri video izlədikləri zaman sərf edilən internet trafikinə və ya balansdakı vəsaitə qənaət edə biləcəklər.

"YouTube" internet paketlərinin trafikin həcmində uyğun olaraq aşağıda qeyd edilən iki növü var:

Paketlər	Trafik həcmi	Aktivləşdirmə kodu	Qiymət
YouTube 1	2 GB	*530*2000#YES	2 AZN
YouTube 2	5 GB	*530*5000#YES	4 AZN

Paketin istifadə müddəti 7 gün təşkil edir. Bu müddət bitdikdən sonra internetdən istifadə üçün xidmət haqqı abunəçinin tarifinə uyğun olaraq balansdakı vəsaitdən və ya mövcud internet paketindən çıxılacaq.

Qeyd edək ki, abunəçi "YouTube" internet paketi-ni digər internet paketləri ilə paralel qaydada istifadə edə bilər. Bu halda əsas adı internet paketindən "YouTube" istifadəsi üçün trafik çıxılmayacaq.

Bu yeni məhsulunun daha bir üstün cəhəti ondan ibarətdir ki, abunəçi balansındaki "YouTube" üçün nəzərdə tutulmuş trafiki "Wi-Fi Hotspot" vasitəsilə digər cihazlarla da paylaşıbilərlər.

Bütün qeyd edilənlərə eləva olaraq, internet paketindən istifadə edən abunəçilər "Bakcell" in pulsuz Wi-Fi xidmətindən faydalana bilərlər. Bu xidmətdən bir çox yerdə: restoran, mehmanxana, kafe, park və hətta taksilərdə (189 Taksı xidməti) istifadə etmək mümkündür. "Bakcell" in pulsuz Wi-Fi xidməti barədə ətraflı məlumat üçün keşid: <https://www.bakcell.com/az/bakcell-wi-fi>

Azərbaycanda ən sürətli mobil şəbəkə xidmətləri təchizatçısi adına layiq görülmüş "Bakcell" gələcək-də də ən innovativ mobil data məhsulları ilə abunəçi-lərini sevindirməyə davam edəcək.

**Elan**

Vaqif Prodakşn MMC-nin 1301391401 nömrəli VÖİN-i itdiyi üçün etibarsız sayılır.

**M**əlum olduğu kimi, hakerlər internetdə Böyük Britaniya dövlət məməurlarının parollarını satır və mübadilə edirlər.

Bu haqda "The Times" qəzeti məlumat yayıb.

Qəzet bildirir ki, hakerlər nazirlərə, parlamentarlara, hüquq-mühafizə orqanlarının yüksək vəzifəli əməkdaşlarına məxsus elektron poçt ünvanlarını ve parolları ələ keçiriblər. Bu məlumatlar rusdilli haker resurslarından birində yerləşdirilib. "İki böyük siyadə min parlamentarin və parlament əməkdaşının, 7 min polis məmurunun və XİN-in mindən çox əməkdaşının oğurlanmış məlumatları var", - deyə qəzetiñ xəbərinə bildirilir. Qurbanlar sırasında təhsil naziri Castina Qininq, biznes işləri üzrə nazir Qreq Klark da var.

"The Times" hakerlərin "LinkedIn", "MySpace" və digər sosial şəbəkələrdən şəxsi məlumatları oğurladıqlarını yazıb. Hadisədən sonra Böyük Britaniya Milli Kibertehlükəsizlik Mərkəzi məlumatların müdafiəsi ilə bağlı tələbləri yenileyəcəyini açıqlayıb.

Jurnalın verdiyi xəbərə görə, Putinin hakerləri ölkənin bütün dövlət sistemində daxil olaraq milyonlarla faylların parollarını ələ keçiriblər.

Məlumata əsasən, hökumət üzvlərinə, səfirlərə, polis şeflərinə məxsus bu parollar hakerlər tərəfindən virtual bazarda satışa belə çıxarıblı.

Öslində hakerlərin bu cür hücumlarına informasiya müharibəsinin tərkib hissəsi kimi baxmaq lazımdır. Mütexəssisler bildirir ki, bəzən bu müharibələr sistemli şəkildə qurulur. Hansısa ölkə digəriñe hücum etməzdən əvvəl informasiya müharibəsinə başlayır. Son dövrlər dünyada müharibə öncəsi virtual müharibə dəbə minib. Bəzən bu proses həvəskarlar səviyyəsində de həyata keçirilir.

Təcrübə göstərir ki, adətən ixtisaslaşmış, müvafiq biliklərə yiylənmiş haker özünü təsdiqləmək üçün hansıa informasiya blokunu dağıdır. Amma bunlardan başqa üçüncü istiqamət də var: müəyyən biznes, maliyyə qurumları ixtisaslaşmış hakerləri ələ keçirək, onların qarşısına rəqib tərəfin informasiya resursunu dağıtmalı bağlı konkret şərtlər qoyurlar. Bu müharibədən bəzən rəqiblərini susdurmaq üçün siyasi qurumlar da istifadə edir.

Məlum olan fakt həm də budur ki, dünya hakerləri bir neçə növə bölündüb. Yəni onlar tekce pis əməllərlə məşğul olurlar. Məsələn, "Qara kepkali" hakerlar əsa-



# Interneti icad edən Amerika, ona hökm edən Putin

Rusiyani hakerlər məsələsində güclü edən nədir?

sen illegal - özlərinə aid olmayan və səlahiyyətlərində olmayan sistemlərə daxil olub müxtəlif çaplı zərər verici məqsədli - işlərlə məşğul olduqları halda "ağ kepkali" hakerlər bunun tərsinə olaraq bu zərərlərin qarşısını almaq və sistemin özünü müdafiə qabiliyyətini artırmaqla məşğul olurlar. "Boz kepkali" hakerlər isə digər iki növə tam aid edilə bilməyən, yəni həm illegal, həm

də legal fəaliyyətlərle məşğul olan şəxslərdir. Hakerlərin illegal fəaliyyətlərinin arxasında duran səbəblərdən biri de özünü özünə və ya aid olduğu "yeraltı" cəmiyyət "sübut etmə" və bəzən də, sadəcə olaraq, "zövq alma" istəyidir. Bu tip davranışlar daha çox "Boz kepkallarda" müşahidə olunur. Onu da qeyd etmək lazımdır ki, əvvəller, ümimiyətə, haker fəaliyyətlərinə qeyri-ciddi yanaşan iri program təminatı və kompüter şəbəkəsi avadanlıqları istehsalçıları sonradan bir çox "qara kepkali" hakerlərlə əlaqəyə keçmiş və öz şirkətlərində işlə təmin edərək onların "ağ kepkali" hakerlər cərgəsinə keçmələrinə sebəb olmuşdur. Bundan əlavə, axtarış

mühərriklerinin internetdə böyük ehəmiyyət qazanması ilə Axtarış Mühərrik Optimalizasiyası (SEO) metodları meydana çıxmışdır. Bu cür metodlar da məhz "Qara Kepka" və "Ağ Kepka" metodları olaraq kateqoriyalıdır.

Amma bu kateqoriyada rus hakerlərin yeri xüsusi idir. "New York Times" qəzeti yazarı ki, Rusiya hakerləri mütemadi olaraq Qərbin yüzürlərə neft və qaz şirkətinin kompüterlərinə hücum edirlər. Belə hückuma məruz qalan şirkətlər arasında enerji investisiyaları şirkətləri də var. Bu hückumların arxasında nə durur? Ekspertlərin fikrincə, - iqtisadi casusluq. Ancaq Rusiya hakerlərinin hücumları təkcə kompüter sistemlərini yanır, burdan nəsə öyrənmək deyil. Onlar həmin sənayelərə nəzarəti ələ keçirirlər. Bu təxminən ABŞ və İsrailin Stuxnet kompüter programı vasitəsilə 2009-cu ilde İranın nüvə programı kompüter sistemi üzərində nəzarəti ələ keçirməsinə və İranın nüvə təchizatının 20 faizi məhv etməsinə oxşayır. Rusiya hakerləri 84 ölkədə 1000-dən çox şirkətə həker hücumu edib. Bunu ilk

də 2012-ci ilin avqustunda Kaliforniyada qərarlaşan "CrowdStrike" təhlükəsizlik şirkəti ortaya çıxardı. Şirkət bildirir ki, Rusiya haker qruplarının enerji şirkətlərinə hücumları həddən artıq yüksək texnologiyali və aggressivdir. İyunun 30-da Kaliforniyada-

kı Symantec şirkəti hesabat yaydı ki, Rusiya hakerləri Stuxnet növülü programlara oxşar programdan istifade edirlər.

Hakerlərdən danışıb, tərixdə səs-küy yaratmış hakerlərə toxunmamaq olmaz..

Bunlardan birincisi **Adrian Lamo**. "Evsiz haker" ləqəbi ilə tanınan Lamonun ən çox səs getirən əməliyyatı "New York Times" və Microsoftun sistemlərinə girmiş olması idi. Eyni zamanda yahoo, "Bank of America", Citigroup və Cingular sistemlərinə de girmiş ola biləcəyi təxmin edilir. Ona 65,000 dollarlıq cərimə, altı ay ev həbsi və 2 il kompüterə toxunmama hökmü verildi. Cəzasını çəkdi, hazırda sərvəstdir.

Şişirdildiyini deyən haker Mitnick ədalət nazirliyi tərəfindən ABŞ tarixində ən çox axtarılan kompüter günahkarı olaraq tanınır. Haqqında iki

film çekilib. Freedom Downtime və Takedown. Ən məşhur fəaliyyəti: Telefon sistemlərinə, kompüter şəbəkəsinə girib program oğurlamaq. Beş il həbs, arxasından 8 ay kompüterə toxunmama cəzası aldı. Cəzasını çəkib, hazırda azadlıqdadır.

**Kevin Poulsen** - Kod adı Dark Dante olan Poulsenin ən məşhur fəaliyyəti LA radio evinin KIIS-FM telefon xətlərine girərək özünə çəkilişə bir "Porsche" və başqa bir səra mükafat qazandırması oldu. Federal verilənlər bazasına girmək istəyərkən tutuldu. Beş il həbs cəzası alıb. Hazırda azadlıqdadır və jurnalist olaraq işləyir.

**Robert Tappan Morris** - Dünyanın ilk soxulcan programı olan Morris soxulcanının istehsalçısı olan Robert Tappan Morris bu programı eślində "internetin ne qədər böyük olduğunu test etmək üçün" yazdığını iddia etməkdə olsa da programın çox böyük sayıda kompüterə yayıl, şəbəkələri çalışmadı hala getirməsi nəticəsində tutulub. Üç il cəza alıb, 10.500 USD cərimə ödəyib.

**Jonathan James** - Haker günahlandırması ilə həbs olunan, mühakimə olunan ve

hökm alan ilk 18 yaşdan kiçik kompüter istifadəçisi olan Ceyms 16 yaşında həbs olundu. Ən məşhur fəaliyyəti: ABŞ Müdafiə Nazirliyindəki kompüterlərdən birinə bir arxa qapı (backdoor) program yerləşdirib, NASA kompüterlərindən 1.7 milyon dollarlıq program oğurlayıb. 10 il cəzalandırılıb, cəzası 6 aya qədər endirilib. Hazırda azadlıqdadır, amma kompüterlərə toxunması qadağan edilib.

Amma tarixdə tanınmış hakerlər qismində Tim Berners-Lee, Linus Torvalds, Larri Uold, Rasmus Lerdorf, Riçard Stollmen, Ceff Raskin, Con MakKarti, Erik Reynolds, Robert Morris, Kevin Mitnik, Dennis Riç və Ken Tompsonun adı çəkilir. Düşünməyin ki, onlar bu işi təkzə zövq almaq, pislik etmək üçün görürərlər. Bu işdə

çox ciddi pullar var. Kaspersky Lab ekspertləri hakerlərin hücum təşkil etməklə və haker alətlərinin yaradılması ilə nə qədər pul qazandıqlarını hesablayıb. Hesablamaları görə, kiber cinayətkarların əldə etdikləri gəlir xərclərdən 20 qat çoxdur. Məsələn, her hansı təşkilat və yaxud sosial şəbəkənin saxta səhiyəsinin yaradılması firldaqçılar 150 dollara başa gəlir. Lakin onların tələsinə təqribən 100 insan düşərə, bu firldaqçılar bundan 10 000 dollar qazana bilər.

Blok edən mobil troyan virusunun programının yaradılması və yayılması hazırlıda hakerlər üçün əhəmiyyətli dərəcədə baha başa gəlir. Təqribən 1000 dollar. Lakin hakerlərin buradan da əldə etdikləri qazanc itkilərindən çoxdur.

Firldaqçıların smartfonun blokunu açmaq üçün təyin etdikləri məbləğ isə 10 dollardan 200 dollara qədər dəyişə bilər. Bu da o deməkdir ki, 100 potensial zərərçəkmişdən firldaqçılar 20 000 dollar qazana bilər.

Bank troyan virusunun işe düşməsi halında birbaşa olaraq istifadəçilərin pullarına "ova çıxmış" hakerlər əhəmiyyətli gəlir əldə edə bilirlər. Söyügedən virusun əldə edilməsinə və lazımı spam-kecidlərə 3000 dollar xərcləmekle kiber cinayətkarlar 72 000 dollar qazanmaq şansı əldə edirlər. Bu halda 1 zərərçəkmiş istifadəçinin itirdiyi orta məbləğ 722 dollar təşkil edəcək.

□ Sevinc TELMANQIZI



# ÜSAVAT

## Son səhifə

N 137 (6751) 1 iyul 2017



### Şokoladı çox yesən... mədə xərcənginə tutulacaqsan


**C**ox şokolad yemək mədə xərcəngi riskini artırır. Türkiz yə mətbuatının yazdırılmışına görə, həzm sistemi xəstəliklərini araşdırın mütəxəssislər çox şokolad və duzun mədə xərcəngi riskini artırduğunu ortaya çıxarıb.

Mütəxəssislər dünyada mədə xərcənginin ağciyər xərcəngindən sonra ikinci yerde olduğunu bildirib. Xərcəng xəstəliyindən eziyyət çəkən hər 10 nəfərdən biri mədə xərcəngi xəstəsidir. Ancaq bu rəqəm ayrı - ayrı ölkələrə görə dəyişir. Məsələn, Yaponiya və Latin Amerikasında sözügedən xəstəliyə daha çox rast gəlinir.

Həkimlər bu xəstəliyin yaranmasında qidalanmanın və həyat tərzinin önemli rol oynadığını bildirir. Şokolad və duz da bu qidalara sırasındadır.

### 10 il öncə itkin düşən iti sahibinə qaytarıldılar

**A**labama sakini Treysi Dava baytarlıq klinikasından zəng edərək 10 il öncə itkin düşən itini tapdıqlarını deyiblər. Lenta.ru saytının xəbərinə görə, bütün bu illər ərzində qadın əmin idi ki, Çarlı leqəbli iti ölüb. Klinikanın sahibləri şəhərdəki elanlardan və itin ümumi əlamətlərindən sahibinin kimliyini müəyyənləşdiriblər. Heç kim bilmir ki, bu 10 il ərzində yaşadığı evdən 400 kilometr aralıda tapılan it necə və kimin yanında həyat keçirib. O, 2006-ci ildə,



cəmi 1 yaşı olanda itkin düşüb. Bu 10 il ərzində itin səhhətində ciddi problemlər yaranıb. Müalicə olunanından sonra onu sahibinə verəcəklər.

### Su içməyən insanın beyni İsləmər

**I**ngilterədə aparılan araşdırmalar nəticəsində məlum olub ki, su beynin fəaliyyətini gücləndirir. Mütəxəssislərin fikrincə, insanlar önemli bir iş görməzdən əvvəl onların beynləri daha sürətlə çalışır. Təcrübədə iştirak edən adamlara bir həftə ərzində məntiqlə bağlı suallar verilib. Nəticədə məlum olub ki, sualları cavablaşmadan əvvəl su içən adamlar cavabları daha tez tapırlar. Su içmeyənlər isə sualların cavabları haqqında daha çox düşünürler. Araşdırmanı aparan professor Karolina Edmonds su içən adamların beyninin digərlərinə nisbətən 14 faiz daha sürətlə çalışdığını deyirlər.



### Xəyanətə uğradı, ayaqqabılılarını yandırdı

**S**arlotte Arnold adlı qadın sevgilisi Ciaran Loughlini başqa bir qadınla yaxalayıb. Sarlotte bundan sonra Ciaranın 250 manatlıq ayaqqabılarını benzin tökerək yandırdıb.

İngiltərənin Mersey-sayd bölgəsində yaşayış gənc qadın sevgilisinin ayaqqabısını yandırmamasını videoya çəkib və özünün twitter hesabında paylaşış. Sarlotte videoonun üzərində bunları qeyd edib: "Məni aldatmamışdan önce 2 dəfə düşünün! Bir az qaz, bir çaxmaq... Məni aldatma, yoxsa ayaqqabılarnı yandıram".

Təsisçi: Rauf ARIFOĞLU  
Baş redaktorun birinci müavini:  
Azər AYXAN

e-mail adres: [yenimusavat@mail.ru](mailto:yenimusavat@mail.ru)

"Yeni Müsavat"ın kompüter mərkəzində yığılıb, səhifələnib,  
"Azərbaycan" nəşriyyatında çap edilib. Əlyazmalar geri qaytarılmış.  
Müəlliflər redaksiyanın mövqeyi uyğun gəlməyə bilər.

Ünvan: Bakı Şəhəri,  
R.Rüstəmov küçəsi  
2528-cı mahallə ev 44/d  
Tel: 520 01 23 (24, 25, 26, 27, 28)

Redaktor:  
Nazim SABIROĞLU  
Lisenziya N: B 114  
SAYI: 5.100



QOÇ - Fəaliyətə bağlı gərginliyiniz mümkündür. Yaxşı olar ki, bütün vacib işlərinizi texire salasınız. Riskli pul sövdələşmələrindən, məxfi dənişiqlardan uzaq olmağa çalışın.

**Qoroskop**  
Səbuhi Rəhimli  
(1 iyul)  
BÜĞA - Bir çox məsələlərdə sehv'lərə yol verirsiniz. Özünüze alude olmayın. Bəzən etrafındakılardan məsləhət almağı da unutmayın. Axşamüstü maraqlı görüşlərin iştirakçıları ola bilərsiniz.



OKIZLƏR - Reallıqdan uzaq düşmeyin. Bütün planlarınızı yalnız xəyalınızda reallaşdırımayın. Yaxşı olar ki, konkret fəaliyyətə keçəsiniz. Saat 15-dən sonra heç bir mübahisəye yol vermeyin.



XƏRÇƏNG - Səfər planınız varsa, onu bəri başdan texire salın. Çünkü ulduzlar bu təqvimdə sizə kifayət qədər ciddi işlər həvalə edəcək. İşgüzər sövdələşmələrdə siz müvəffeqiyət gözləyir.



ŞİR - Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün şanslarınız var. Taleyinizdə əhəmiyyətli rol oynaya bileyəcək adamlarla əlaqələri dərinləşdirin. Bu gün səfərə çıxmak da uğurludur.



QIZ - Bəxtinizdə kifayət qədər uğurlu bir tarix var. Əzmkarlılığını artırmaqla bu müvəffeqiyəti özünüzü və özünüzü ona yaxınlaşdırı bilərsiniz. Axşamsa qonaq getməyə çalışın.



TƏRƏZİ - Təcrübəli insanların köməyinə ehtiyacınız olduğundan Götü qübbəsi sizə kömək göstərəcək. Odur ki, ruh düşkünlüyüne qapılmayıñ. Sənədlərə bağlı problemləri aradan qaldırın.



ƏQRƏB - Ümumi ovqatınızda gərginlik olسا da, qarşınızda duran vəzifələrin öhdəsinən gələcəksiniz. Günün ikinci yarısında isə şəxsi büdcənizdə müəyyən qədər artım ola bilər.




OXATAN - Qarşılıqlı münasibətlər baxımdan uğurlu olsa da, maddi cəhətdən mübahisəli bir gün yaşayacaqsınız. Özünüüz maksimum təmkinli aparın. Haqqınızı qanular çərçivəsində tələb edin.



ÖGLAQ - Son zamanlar cidd-cəhdlərinizin boşça çıxmazı sizə məyus etmeməlidir. Çünkü bu dünyada her kəsin bir şansı var. Siz de gözələməlisiniz. Bu günse yalnız adı işlərin həlli ilə məşğul olmalısınız.



SUTÖKƏN - Qarşılıqlı əlaqələrdə tədbirli olmağa çalışın. Əks təqdirdə, müsahibləriniz tərefindən aldadıla bilərsiniz. Qarşınızda gözəl perspektivlər durur. Odur ki, ruh düşkünlüyündən qurtulun.



BALIQLAR - Uğurlu nəticəsinə tam əmin olmadığınız məsələlərə girişməyin. Yoxsa xoşagelməzliliklə qarşılaşacaqsınız. Bu təqvimdə kənardan kimse məsləhəti ilə addım atmamalısınız.



Unutmayın, Tanrı uledzlərdən daha yüksəkdə durur!



### Depressiyadəsənə, evlən

**D**eppressiya müasir insanların on çox məruz qaldığı haldır. Amma depressiyadən qurtulmaq üçün psixoloq və alimlər müxtəlif əsullar teklif edir. "Ny-York Post" qəzetiinin yazdığına görə, eksperimentlər zamanı alımlar 3000 or-aradın səhhətini və maddi vəziyyətini təhlil ediblər. Məlum olub ki, sarsılmış adamlar nikah qurduqdan sonra nikbin adamlara nisbətən daha xoşbəxt olurlar.

Müəlliflərin fikrincə, özünü təsdiq edən və həmişə xoşəvalda olan adamlar nikahdan heç na gözləmirlər. Sarsılmış adamlar isə nikahdan nicasat və sosial dəstək gözləyir, depressiyadan qurtulurlar.

Səhifəni hazırladı: SELCAN